

**Asif Ata  
Ocağının  
Özəl Buraxılışı**

*12 Sərt Aylı, 35-il  
(12.12.2013)*

# AtaYolu

## ئەل ئەل ئەل ئەل



## Asif Ata **DOGMALARIMA**

Siz Sırlı, Sehri, Qədim və Müqəddəs Dünyanın zərrələrisiniz.

Sizin Təbiət Dünyanızda Dərin və Uca Səmalar, Vüqarlı və Müdrik Dağlar, Günəş Şəfqəti, Meşə Hekayəti, Qar Nağılı, Gecə Möcüzəsi, Səhər Təbəssümü, sonu görünməyən, ürəyimizi özü ilə aparan, Ruhumuzu çağırın Yollar, Qürub Çağının Kədərli Məlahəti, Şimşek Nərəsi, Sel Əzəməti var

Sizin Analıq, Məhəbbət və Doṣtuq Dünyanızda beşik başında oxunan Layla Qüdsiyyəti, Ürəklər-

dən-ürəklərə axan İşiq, Yerin-Göyün Mehr, Heyrət, Vəcd şəfəqini nə bürünməsi, Duyğu Bulağının qaynaması, Özünü başqasında tapmaq Səadəti var.

Sizin Tarix Dünyanızda Qəhrəmanlıq Müdrikliyi, Özündənkeçmə Ülviyəti, Qorxu hissinin ölümü, İnsanın İlahi Qüvvələrlə Yarışı, Babəkin tikə-tikə doğranılan bədəni və Xəlifəliyi sarsıdan Ruhu, Əzabdan alınan Fərəh, Fədakarlığın əvəzsiz Nəşəsi var.

Sizin Ruh Dünyanızda Zərdüştin Hürmüzdü, Füzulinin Məcnunu, Mənsur Hellacın Mütləqə qovuşmaq arzusu, Buddanın İmtinasi,

Muğamın Ülvi Ehtizazı var

Sizin Xalq, Vətən Dünyanızda əsirlərin sinəgindən çıxmış Ağsaqqallıq, Varislik, Valideynlik, Həya, İsmət, Heyrət Ənənəsi, Qədimliyə pərəstiş, Babaların Müqəddəs Ruhuna İnam var.

Siz həmişə özünüüzü böyük Dünyada hiss edin. Onda kimliyinizi anılsınız.

Dünyasızların Ürəkləri kordur. Onlar Ülviyəti görmürlər.

Dünyasızlarla döyüşün - Dünyanızı təsdiq etmək üçün!

Öz Daxillinizdəki naqışlıyi öldürün - Dünyaniza layiq olmaq üçün.

Ürəyinizə baxın - orada Sabahı görəcəksiniz!

**Mütləqimiz, Müqəddəsimiz, Ulu Peyğəmbarımız Asif Ataya - İnam Ataya Ali Səcdə ilə!**



**Soylu Ata**  
Mütləqə İnam Ocağıının  
Yükümlüsü

**T**ürk Ulusunda Atalıq gələnəyinin tarixi qədimdir. Konkret olaraq Azərbaycanda Dədə Qorqud hadisəsi olub. Bu hadisə bir tayfaya deyil, bütünlükdə ulusa bağlı faktdır. Xalqın Ağsaqqalı, müdrik böyüyü ictimai nizamı yaradır, insani münasibətləri yönəldirdi. Qəhrəmanı da, sərkərdəsi də, sənətkarı da, ailələri də özünün mənəvi atasından - Ağsaqqalından hikmət öyrənirdi, məsləhət alırkı, örnek götürürdü. Dədə söz yiyəsi idi, el yiyəsi, yurd yiyəsi idi. Belə bir birlilikdə doğmaliq, müqəddəslik vardi. Üstündən min il keçdi, Atalıq yeni məzmunda, yeni Biçimdə yenidən özünü göstərdi.

Bu dəfə Atalıq elm-felsəfə-ruhaniyyat birliyini özündə təcəssüm etdirərək tarixdən üstün bir keyfiyyət kimi fəaliyyətə başladı. Qədimliyin önemli dəyərlərini özündə yaşatmaqla İnsanlığın yeni mərhələsi, əslində zirvəsi oldu. Ona görə zirvəsi deyirik ki, Atalıq özündə peyğəmberliklə filoso-

# Atalığın, Peyğəmbarlıyın Yeni Anlamı

fluğu, eləcə də alimliyi birləşdirə bildi. Biz Atalığa xas olan bu yeni liyi Asif Atanın (İnam Atanın) şəxsiyyətində görürük və öyrənirik. Qorqud Ata ictimai nizamı qoruyub gelənəklərin pozulmasının qarşısını alırdı. Asif Ata isə Bəşəri nizam yaratmağa və həyata insanlaşma gələnəyi getirmək işinə başlayıb. Yəni Asif Atanın işi tərbiyə, öyündə səviyyəsindən yüksəkdə duran insanlaşma məsələsidir. İnsanlaşma əməli öyündə vermek hikməti ilə yox, İnam yaratmaq qüdrəti ilə həyata keçə bilər. Biz Asif Ataya peyğəmber deyirik, çünki İnam yaradıcılığı peyğəmberlik hadisəsidir. Ancaq toplumun müəyyən bir müsəlman zümrəsi buna ögey münasibət bəsləyib dirəniş göstərməyə çalışır. Hərçəndi biz Asif Atanı nə İslamın peyğəmberinə, nə də başqa dinlərin peyğəmberlərinə rəqib kimi sunmuruz. Çünki peyğəmberlik rəqabət hadisəsi deyil. Asif Atanın Amalı insanlığın xilası yönündə ideyalاشan, hərəkatlaşan bir ruhaniyyat ölçüsündür. O başqa məsələ ki, Yeninin gəlişi köhnənin gedisi deməkdir. Ona görə də əski baxışlardan, köhnə verdişlərdən el çəkə bilməyən toplumun yeniliyə dirəniş göstərməsinə təbii baxırıq. Ancaq bu "təbiiliyi" yenmək üçün onun (toplumun) öz daxili imkanlarına üz tuturraq. Asif Atanın Ama-lıdan öncəki yeniliklər toplumu aldatmaqla dəyişikliyə nail olmaq

istedilər. Qorxu ilə insan müqəddəsliyi yaranmaz. Əslində insan müqəddəsliyi yaratmaq haqqında düşünməyiblər də. Allah müqəddəsliyi arayıblar və insanı da bu müqəddəsliyə tabe olmağa çağırırlar. Asif Atanın üstünlüyü insan müqəddəsliyi aramasında deyil. Çünki o, Allah müqəddəsliyi axtarmağa alternativ olaraq insan müqəddəsliyi axtarmır da, onu yaradır. Axı harda axtarmalıdır, yaxud axtarmaq nə verə bilər ki?! Lap elə götürək toplumun özünü. Daim azadlıq axtarır, amma heç kim azadlıq tapmir. Azadlıq hazır bir nemət deyil ki, tapasən. Onu insan öz ömründə yaratmalıdır. Necə yaratmalıdır? - Bax, bunu peyğəmberimiz Asif Atanın insana münasibətində öyrənmək mümkündür. İlk çağlar Asif Ata insana tanımaq, öyrənmək və qiyəmətləndirmək üçün mütaliyə ilərlə tükenməz ehtiyac duydu. Amma heç yerdə istədiyini əldə edə bilmədi. Yəni heç yerdə insana yönelik bütöv münasibət tapa bilmədi. Cəmiyyətin, elmin, tarixin, təhsilin, dinin insana münasibəti əyridir. Bu sahələrin heç birində insana inam yoxdur. İnsana inam isə, yuxarıda vurğuladığımız kimi, onu tanımaqdan, dərk eləməkdən başlayır. Cəmiyyət insana sürünen ünsürü kimi yanaşır. Elm insanı əşya kimi öyrənir, onu ət-sümük kimi araşdırır, fiziki-bio-

(ardı səh.3-də)

loji imkanlarını tədqiq edir.

Tarix insanda zalımı, məzlu-mu; hökmdarı, rəiyyəti; müharibə-lərdə qalibi, məglubu; siyasi əla-qələrde faydalını, faydasızı; inqila-bi proseslərdə döyüşən siniflərin yerdeyişmələrini və b.k. öyrənir. Təhsil insanda ixtisası, kadri, iqtisadiyyatı, siyasəti... formalaşdırır.

Din isə insanda müti bəndə yaradır - yalanlarla özünü aldadıb yaşayan, gələcəyə inam əvəzinə xülyəvi dünyaya inam bəsləyən, Millətçilik sevgisi əvəzinə sürü ümmətçiliyi psixologiyasına uyan, huri-pəri sevdasıyla bu dünyadan ülvı mənasına göz yuman bəndə! Din insanı ideala yaxınlaşdırmağı qarşısına məqsəd qoymadı. Onu, uydurulmuş idealdan qorxub çə-kinməklə, pis əməller etməməyə çağırıdı. Bu isə özünü doğrultmadı. Qorxan, qorxudulan insan böyüklüyü yetməz. Pis əməllərdən isə daxildən böyüyən, kamilləşən in-san arına biler. Zəlilik, köləlik, mütilik, qorxaqlıq özü pislikdir, pis əməldir. Pis əməllərdən arınmaq əslində köləlikdən, qorxaqlıqdan, zəlilikdən çıxmazdır. Özündə, qorxaqlıq adlanan pislik daşıyan bir adam müqəddəs əməller bəsləyə bilməz! İnsanın əsilləşməsi, öz mahiyyətinə uyğun yaşaması üçün onu qorxutmazlar. Övladı necə qorxutmaq olar ki, ananı sev?! Müqəddəsi, Mütəqəsi sev-deyə insanı qorxutmaq nə de-mək?!

Beləliklə, Asif Ata dünyaya ic-timai, mənəvi nizam getirməyə çalışnlara layiq olduqları dərəcədə saygı duydu, ancaq onların möv-qelərini qəbul etmədi. Çünkü heç kimdə axıra qəder insana inam görmədi. Ona görə də qarşısına aşağıdakı məqsədləri qoydu:

**1) İnsanı xilas eləmək gərəkdir! 2) Milləti böyütmək, Yurdunu müqəddəsləşdirmək gərəkdir! 3) Şərqi dəyərlərin dünyaya gə-rekliyini bərpa eləmək gərəkdir! 4) Bəşəriyyəti ruhani qanunlarla yaşamağa yönəltmək gərəkdir!**

**Bunları həyata keçirmək üçün:**

1) Yalanı ömürdən, ideyadan,



ideala münasibətdən, ruhani qu-rallardan silmək gərəkdir. Yalanı gerçəklilikdən, həyatdan tam silmək olmur, amma bu saydıqları-mızdan silmək olur. Bu olmasa, in-sanı özüne inandırmaq mümkün deyil. 2) Ruhani döyüşü inqilabi dəyişikliyə yuvarlanmaqdən qoru-maq gərəkdir. Tələsik nəticələr, tələsik uğurlar böyük məqsədin yolunu bağlaya bilir. 3) Heç bir vaxt eks mövqeli, şər niyyətli qüvvələrlə rəqabətə girmək ol-maz. Qarşısına böyük məqsəd qoyan şəxsiyyətin diqqətini yayın-dırmaq üçün işlədilən fəndlər ömrü yormaq, ideyanı gözdən sal-maq məqsədi daşıyır.

Asif Ata özünü öyrəndikcə, özünü yaratdıqca bu prinsiplərdə möhkəmləndi. Təbii ki, onun Ata-liyi mərhələlərlə inkişaf etmişdir. O, öz qarşısında qoyduğu belə bir böyük tələbi həyata keçirmək üçün bütün ideyalarını əhatə edən kitablar yazmış, bu ideyaları ger-cəkləşdirmək üçün Ruhani Ocaq biçimində Qurum yaratmış, Qurumun yaşayıb fəaliyyət göstərməsi üçün Ruhani Ailələr biçimi düşün-müşdür. Bu bir ruhani yaşam sis-temidir. Bu sistemdən qıraqda inam yaratmaq, eləcə də onu ya-şatmaq mümkün olmazdı. Eyni halda bu sistemdən qıraqda İnam yönündə dəyişmək, İnsanlaş-maq, İnsanlaşdırmaq mümkün deyil. Qıraqda sadəcə İnamın da-shıycisi olmaq olar. Amma İnam

yaşadılmalıdır ki, onun daşıycısı da olsun!

Asif Ata insanı xilas eləmək üçün ona inamı etiqad səviyyəsinə qaldırılmışdır. Etiqada yüksələn insan varlığı, müqəddəsliyin trans-sendentaldan, mücərrədlikdən gerçək yaşama gəlməsi üçün da-nılmaz zəmindir. Başqa canlılardan, təbiətin başqa ünsürlərindən fərqli olaraq, insan Mənanın həm təzahürüdür, həm də ifadəsi. İn-sanda ruh var. O, ruh vasitesile Mütləqi (kainata daxildən ahəng gətirən Allah) kamil şəkildə ifadə eləyə bilir. Qədimdə böyük şəx-siyyətlərimiz insanı Allah sayıblar. Ancaq dünyaya kortəbii münasibət bəsləyən din daşıyıcıları bu fi-kre qarşı qaragürüh cəbhəsi açı-mışlar. Guya Allahı qorumuşlar. Əslində isə Allahı, yəni böyük Mə-nanı xilas eləmək gərəkdir. Allahı dərk etməyənin onu qoruması xi-las anlamı daşıya bilməz. Sanki bir adamı həbs edib zindana salı-rılar ki, onu düşmənləri öldürməsin-lər. Əslində bu, adamı xilas elə-mək anlamına gəlmir. Onu canlı ölü kimi qorumaq anlamına gəlir. Dində Allaha qarşı bənzəri müna-sibət var. Dünyaya, həyata, insa-na gərek olmayan Allahı sadəcə təxəyyül faktı kimi qorumaqda heç bir müqəddəslik yoxdur. Din insa-nı Allahaltı varlığa çevirdiyi üçün Dünyanın hali öz Menasına doğma olmur. Doğrudur, İnsan Dünyanın ahəngini yaratmır, yəni (ardı səh.4-də)



mövcudluğun bir nizamla oluşmasını və cismilərin qarşılıqlı təsirini, bağlılığını insan həyata keçirmir. Amma dünyani mənalandırmaqla, təbiətə, varlığa insani münasibət bəsləməklə dünyanın halını yaratır. Bu mənada Asif Ata deyir ki, insan Mütəqəbər bərabər yaşaya bilər. Bununla da Allah məzmunu kortebii münasibətlərdən xilas olub sağlam, yaradıcı münasibətlərə daxil olur.

Cəmiyyət insanın özü kimi yaşamasına vaxt, imkan tanımır. Din isə insanı təhrif eləməkələ onun özü kimi yaşamasının qarşısını alır. Bu səbəbdən də Asif Ata insana inamı etiqad səviyyəsinə qaldırmaqla onu cəmiyyətdən, dindən, tarixdən xilas edir. Peyğəmbərliyin həqiqi məzmunu və peyğəmbərlərin həyata keçirəcəyi vəzifə, əslinde insanı xilas eləməkdən ibarətdir. İnsanın inanmamaqdə peyğəmbərlik yoxdur. İnsanı təbiətin başqa ünsürlərinə bərabər saymaq yenilik deyil, köhnəlikdir. Din qurucuları insana münasibətdə yenilik getirməyiblər, köhnəliyi yeni biçimdə davam ediblər. Təbiətin başqa ünsürü, məsələn, canavar dəyişmir, dəyişib başqa şey olmur. Canavar kimi doğulub canavar kimi də ölüür. Ancaq adam dəyişir, insanlaşır, dünyaya yeni hal gətirir, həyata müqəddəslik getirir. İnsanı əzəli günahkar sayanlar dünyani uca haldan, həyatı müqəddəslik-

dən məhrum elədilər. Bununla bəşər mədəniyyətinin insana bağlı inkişafı da baş tutmadı. Asif Atada İnsanlaşma tələbi həm də yeni bəşər mədəniyyətinin cövhəridir.

Bu vaxta qədər heç kim bizim milletimizə "azad və müqəddəs xalq ol" tələbi ilə yanaşmayıb. Çünkü xalqın özündən peyğəmbəri olmayıb. Onun öz içindən çıxmayan şəxsiyyət xalqı böyüklüyə yüksəldə bilməz. Bəzən xalq içindeki boşluqdan sarsılmamaq üçün mənasız qürur hissi ifadə eləyir. Yeni özünükü bildiyi alim, filosof adları saymağa başlayır. Halbuki xalqda bəşəriyyətə yeni söz deyen alim, filosof tapmaq olmur. Bəşəriyyətə yeni söz deməyən alim, filosof necə bu adlara layiq ola bilər?! Biz yeni söz deyəndə xalqın özümlüyündən gələn sözü nəzərdə tuturuq. Məsələn, çağdaşımız Lütfi-zadə deyilən bir alimi bu xalqa aid eləməkdə hansı məna var?! Onun elmə dəxli var, amma millətə yox. Çünkü alim millətin inkişafında təkcə geniyle iştirak eləmir. Xalqın ruhani varlığına xidmət eləməyən əməl özündə milli etki daşıdır. Kimlərsə deyə bilər ki, "millətin dövləti aliminə sahib çıxmırsa, alimin suçu nədir? O, öz elmini kim qəbul edirsə, ona da verir". Ancaq biz bu fikirlə razılışmırıq. Çünkü alim təkcə elm yaratır, həm də onu millətin xidmətinə vermək üçün mübarizə aparmalıdır.

Çünki sənət sənət üçün olmadığı kimi, elm də elm üçün deyil, insan üçündür, millət üçündür. Alim həm də ziyalı olmalıdır. Amma çağdaş ziyalı üzünü ulusuna tutmur ki, çörəyi kəsilə bilər. Arxasını ulusuna çevirib, üzünü onu məhv edənlərə tutmaqdə nə ziyalılıq var, nə alimlik, nə də filosofluq. Məsələ asan həll olunur - elm yaradanlar xalqa arxa çevirirlər, ancaq xalqın böyüyü elan olunurlar. Bunun üçün nə qədər aldadıcı addımlar atılır, yalan təbliğatlar qurulur.

Asif Ata özünün İnam yaradıcılığı və ruhani mübarizəsiylə Yurdunu, Ulusunu bəşər varlığının önemli hadisəsinə çevirir. Bir ulusun xoşbəxt gələcəyindən yüksəkdə duran elm yoxdur, alim yoxdur, filosof yoxdur deyir. Asif Atanın təməl ideyalarından biri "Ruhani Cəmiyyət", yaxud "Xəlqi Birlik" adlanır. O, istehsalatdan, iqtisadi qanunlardan yaranan cəmiyyət halını bəşəriliyə zidd sayır. İnsanlıqdan yaranan cəmiyyət halını isə tərəqqiyə təkan verən qüvvə hesab edir. İstər quruluşlar, istər dini baxışlar insanın gələcəyə münasibəti təhrif edir. Nəticə etibarile insan dünyaya olduğu kimi baxır, yəni dünya ona gerçek biçimdən ibarət görünür və dünya gözündə bəsitleşir. Asif Ata isə deyir: "Dünyaya sığmayan Məna insana qayıdır və insan dünyaya həmin mənənin gözüyle baxır. Bu baxımdan ideallaşdırma, ilahiləşdirmə adlandırılın keyfiyyət əslində, ruhani dərketmədən başqa bir şey deyil. Mən kimisə, nəyisə ilahiləşdirirəm, deməli, kimdəsə, nədəsə göründüyündən, hiss olunduğundan daha böyük məziyyət kəşf edirəm". Əslində bu, dünyaya yeni baxışdır - Mütəqəbə baxışdır. Nə materialist baxışdır, nə də idealist. Materializm dünyani gerçəkliyində məhdudlaşdırır, idealizm isə dünyanın mənasını dünyadan ayırır, onu dünyanı yaradan qüdrət kimi dərk edir. Asif Atanın Mütəqəbilik baxışında isə dünyanın Mənəsi dünyada məhdudlaşdırır, ondan qı-

rağa çıxır, ancaq dünyani yaratmır. Yəni dünyanın biçimini quraqşdırır, onun ahəngini, nizamını yaradır. Din isə idealizmin təsirindən qaynaqlanıb deyir ki, dünyani ondan qıraqa çıxan föv-qəltəbi qüvvə yaradır... Biz burada ayrı bir mövzuya - dünyabaxışın fəlsəfəsi mövzusuna gəlib çıxırıq. Ona görə də davam etmirik. Çünkü bu mövzu daha böyük həcmidə fikir söyləmək tələb edir.

Biz dedik ki, Asif Atanın hədəflərindən biri Milləti böyütmək, Yurdu müqəddəsləşdirməkdir. Əlavə olaraq vurğu edir ki, milleti böyütmək - onun daxili, mənəvi-ruhani imkanlarını aşkarlamaqdır. Aşkarlanan xalq insani dəyərlər yaradır və bu dəyərlər onun həyatının yönünü müəyyən edir. Yəni dünyaya, vətənə, xalqlara münasibəti aydınlaşır və saflaşır. Bəs xalqın daxili imkanlarını nə aşkarlayır?! İnam! İnam dünyanın, vətənin, bəşəriyyətin özündən böyük mənasını xalqa sevdirir. Sevgi - başqasında özünü görmək hali yaradır. Özünü başqasında görə bilən varlığı bütöv dərk edir. Varlığı bütöv dərk eləmək xalqı ümumbehəşər səviyyəsinə qaldırır. Bir xalqda əsilleşən humanizm, insan sevgisi, özümləşmə ləyaqəti Bəşəriyyətin ruhani qanunlarla yaşamasına yön olur. İnam - hər bir xalqın daxili böyüklüğünü özünə göstərə bilir. Əslində İnamın bəşəriliyi də bu deməkdir.

Şərqi dəyərlərin dünyaya gərəkliyinin bərpa olunması İnamın bəşəri xassələrə malik olması ilə təsdiqini tapır. Bunun üçün burada Şərqi dəyərlərin anlamını qısaca vurğu edək: Mənəviyyati maddiyyatdan üstün tutmaq ənənəsi; insanda ruh görmək və onu sosiallaşmadan üstün görmək ənənəsi; Peyğəmbərlik hikmətini ictimai qanunlardan yüksək tutmaq ənənəsi; bəşəriyyətin gələcəyini siyasetdə deyil, ruhaniyyatda görmək ənənəsi... söz yox ki, bu ənənələr anlamına tam uyğun şəkillənməyib. Ruhaniyyatla həyatın sınırı, əlaqə-



si doğru yöndə axıra qədər dərk olunmayıb. Peyğəmbərlərin müqəddəs çağrılarıyla yanaşı bəsit ideyaları, uydurulmuş fikirləri de ictimai münasibətlərə hakim olub. Bu səbəbdən də Asif Atanın istəklərinə görə Şərqi Dəyərlər Mütləqə İnam ölçüsündə yenilənməli və inkişaf etməlidir.


Yuxarıda vurğuladıq ki, bunları həyata keçirmək ayrı-ayrı şərtlər tələb edir. Məsələn, yalanı ömürdən, ideyadan, ideala münasibətdən, ruhani qurallardan silmək gərəkdir. Bunun nə demək olduğunu az və çox mənada yuxarıda izah gətirdik. Ümumiləşdirsək, ömrürde həyatsevərlik əvəzinə Amalsevərlik, nəşəsevərlik əvəzinə özündən-keçmə fərəhçiliyi, şöhrətsevərlik əvəzinə ölümsüzlük həqiqətini dərk etmək, hakimiyyətsevərlik əvəzinə milletsevərlik ləyaqəti... yetirilməlidir.

Yalanı ideyadan silmək - yəni elmə, biliyə zidd olan cəfəng fikirləri sünə şekilde müqəddəsləşdirməmək; yalanı ideala münasibətdən silmək - yəni nisbi keyfiyyətləri ideala aid etməmək, onu adı arzuların səviyyəsinə uyğunlaşdırmaq. Məsələn, dinin ideali (Allah) hər cür ölesi, nisbi keyfiyyətlərle xarakterizə olunur. Burada Allähin adam kimi görmək, eşitmək, qorxutmaq, cəzalandırmaq, qəzəblənmək xassəsinə malik olması, yəni onun dediklərinə tabe olmayan bəşər övladı ilə rəis kimi davranışması özünü göstərir... Yalanı

ruhani qurallardan silmək - yəni idealı məqsədlərdə axtarmamaq: təmənnəli ibadət, təmənnəli insan sevgisi, təmənnəli düşünmək, təmənnəli ləyaqət göstərmək hərcayıliyinə son qoymaq. Məsələn, müsəlman ona görə ibadət edir ki, cənnətdə yer tutsun. Bu istək insanda nəfsi, tamahı ayaqda saxlayır. Dində deyilir "dünya mağluna tamah salma". Amma deyir, cənnət nemətlərini eldə etmək üçün ibadət et. Yəni tamahını öldürmə, başqa şeyə yönəlt.

Sonrakı şərtlərdən biri ruhani döyüşü inqilabi dəyişikliyə yuvarlanmaqdandır qorumaqdır. Asif Ataya görə cəmiyyəti dəyişmək üçün inqilablar özünü doğrultmur. O, fərdin İnam əsasında daxildən dəyişməsiyle İntibah Yolu keçməsini əsas götürür. Hesab edir ki, Xəlqi Birliyin yaranması İntibah Yoluyla mümkündür. İinqilab cəmiyyəti üzdən dəyişir, onu insanlaşdırır. Ona görə də Asif Ata inqilabi çağrıları zərərli hesab edir. Asif Ata ruhani mübarizəsində heç kimlə, heç nəylə rəqabətə girmir, toplumu təbliğatla aldatmır, onu bugünkü qaragürühuna çevirənlərlə barış-mamağa, yəni mənəvi-ruhani mübarizə aparmağa çağırır. Asif Ata öz toplumuna İnsan olmaq, Millət olmaq, Bəşər olmaq tələbiylə səslənir. Onun Atalığı, peyğəmbərliyi belə bir ucalıqdan görünür!

**Yükümzdən Böyük Fərəhəmiz Yoxdur! Atamız var olsun!**



**Günev Atalı  
“Atagün” Ailəsinin  
Yükümlüsü**

**Asif Ata Amalının xalqlaşması  
nın tarixi və ruhani kökləri haqqında  
danışarkən, mən daha çox haqqı  
qım çatan və iştirakçısı olduğum  
yöndən cavab vermək istəyindəyəm.  
İkinci bir tərəfdən, Ata Amalının  
Atagün Elinə gelişinə, qarşılanmasına və  
əks münasibətlərin nədən yaranmasına münasibətimi  
açıqlayıram.**

Ağlımin kəsdiyi gündən dövrə, zamana, ətrafında olan neqativ hallara kəskin etiraz eləyə-eləyə yaşamışam. Bu hal, sonralar məni mənəvi-ruhani axtarışlara yönləndirmişdi.

Söhbət edədiyim insanlarla həmişə bu qonuda fikirlərimizi bölüşərdik. O vaxt tanışlarından biri bu narahatlıqlara aydınlıq getirə biləcək bir nəfərlə görüşdüyüünü, ancaq onu dərinən tanımadığını demişdi.

Sonralar öyrəndim ki, o kəs Ata Evladlarından biri imiş. Onu da mənə başqa bir Ocaqçı (indi Ocaqçı deyil) Ata Amalından soraq verən zaman demişdi. Bu dediklərim Amal tarixinin 11-ci ilindək (1989) baş vermişdi.

11-ci il, Ata Ayının 3-də Asif Ata ilə görüşdüm. Ocağın ideyalarını qəbul etdim. Bu vaxta qədər bir neçə Evladla da görüşmüş, Ocaq principləri ilə yaxından tanış olmuşdum. 11-ci il, Ata Ayının 25-də 7 nəfərlə (müxtəlif bölgələrdən idilər) birlikdə Ocağa qəbul olundum. Be-

# Bölgədə Asif Ata Amalının xalqlaşmasının tarixi və ruhani kökləri

ləcə Amal tələbi ilə yükləndim və bölgədə Ocaq haraylarını çekməyə başladım.

Qeyd edim ki, məndən əvvəl bu bölgənin müxtəlif yerlərində Amalın sorağını verənlər olmuşdu. Sonra onlarla birləşib “Qədimyurd” adıyla Ocaq Ailəsi də yaratdıq. Vaxtaşın toplantılarıımız, fərdi səhbətlərimiz olurdu.

Cox hallarda tədbirlerimizi gizli keçirirdik. Kommunist rejimi bizi təqib edirdi. Yörəmizin də bizi qarşı münasibəti birmənalı deyildi. Hər birimiz birinci növbədə cismani qohumlarımızdan basqı görürdük. Ozamanlar işin yayılması təhlükəli görünür və narahatlıq yaradırdı. Artıq üz tutanda evindən qovan, mənimlə əlaqəni tamamilə kəsən, haqqımızda əks təbliğat aparanlar da görünməye başladı. Bu kimi halların gec-tez olacağını gözlədiyimiz üçün çəşmirdiq. Amma şərin duyuq düşməsindən ehtiyat edib ədəbiyyatımızı açıqa çıxarmırdım. Kitabların üzünü də ən çox gecələr köçürür, sonra da gizlədirdim. Yaxın kəndlərə səfərlər edir, rəhbətçi səviyyəsinə yüksənlərə Ocağa gəlmək, Evlad olmaq təklifi verirdik.

Bu təklifi qəbul edənlər olurdu, amma müəyyən müddətdən sonra yükün çətinliyinə tab gətirməyib uzaqlaşırıldılar. Bununla belə, hal yaranmaqdə idi, soraq yayılırdı. Atanın adı hallanmağa başlamışdı.

12-ci ildə Atanın Beyləqanda 3 görüşünü təşkil etdik, sonra isə ayrı ayrı evlərdə görüşlərini keçirdik. Sədə adamlar, basın (mətbuat) işçiləri və inzibati idarələrdə işləyən adamlar Atanı ziyarətə gəlirdilər. Hətta

Ona səcdə edib heyrətlərini bildirirdilər.

Atanın cazibəsi öz işini görürdü. Amma həm də ağılların uda bilmədiyi peyğəmbər sözü, Mütləqə İnamın anlamını dərk etməyin çətinliyi, min ildən artıqdır ki, oturuşmuş dünyabaxışın yalanlarını açıb demək adamlarda çəşqinliq yaradırdı...

Sonralar, demək olar ki, bölgədə işi aparan tek mən idim. Bu təklikdən yorulmur, həqiqətəmə söyənəməm. Mərasimlərə gedir, başqa Ocaqçılarla temasından güc alırdım. Özəlliklə güvəncə yerim Ocaq Yükümlüsü Soylu Atalı idti. Bu güvəncə halı indi daha yüksək səviyyədə davam etməkdədir.

**“Amal Bağı”nın yaratdığı hal**

Bir gün belə bir fikrə gəldim ki, bu bölgədə Amalımıza özəl ünvan yaradı. Müəyyən qədər torpaq sahəsi alıb orda nəsə bir oda tikim, bağ salı. Bu fikir içimdə özüne bərk yer eləmişdi. Uzun cəhdlərdən sonra 40 sotluq ərazi əldə etdim. Mərasimlərin birində Ataya (hesabat verərkən) torpaq sahəsi haqda danışdım. Cox sevindim, xeyir-dua verdim. “Amal Bağı” belə yarandı. Ağaclar böyükük cəmən işim də yayılır, fərəhim də böyükürdü. Yola yaxın bir yerdə iri lövhədə “İnsanlaşın, İnsanlaşdırın - Bəşərin Nicatı İnsanlaşmaqdadır! Asif Ata.” carını yazmışdım.

Təbii ki, bu car hər kəsə xoş gelirdi. İmza da hər kəsi düşündürdü. Əlaqələrə, ünsiyyətlərə yeni ahəng gətirirdi “Amal Bağı”. Yenə bədxahalar görünməyə başladı, yenə də əks yönən münasibətlər sərgiləndi. Etirazçılarla Ocaqsevərlər arasında mübahisələr qulağıma çatırdı.

**(ardı səh.7-də)**

Bu isə işin yayılmasına xidmət edirdi. Beləcə Amal Bağı yerdən boy verir, verdikcə də ətrafda hal yaradırıd...

19-cu il, Şölvə Ayının 5-də (1997, 5 iyun) Ata vəfat elədi. Özünün istəyi ilə Atanı Amal Bağında gömdük: üzü Güneşə (gündoğana) Ocaq qaydasında yas və görmə mərasimi keçirildi. Bu isə bölgelərdə daha da böyük əks-səda verdi. Qeyd edim ki, Atanın gömülülməsi, elə ordaca yas qurallarının yazılması və həyata keçirilməsi Soylu Atalının yaradıcılığı və tələbi ilə baş tutdu. O, gedisət yazüb, hamını topladı və qaydanı elan elədi. Ocağın "Yas Quralı" belə yarandı.

Köhnəliyin təsiri kütənin əhvalində idi. Dövlət Orqanlarının üstünlüyü Atanın kuyə düşmüş cismanilərinə verməsi də təsirsiz ötüşmədi. Bir gün sonra Atanın nəşini Amal Bağından çıxarıb Ağstafaya, ata-anasının uydugu sonevliyə (qəbirstanlığı) köçürdü. Ancaq bu hadisə Amal Bağının



paşa qoyulduğu yerde İnam Məbədi tikmək qərarına gəldim. Ancaq heç bir vəsaitim yox idi. Ocaq Yükümlüsü Soylu Atalıya fikrimi dedim. Qəbul etdi. Bir ideya kimi Atanın sağlığında Ona da demişdim. Hətta layihə de çəkdirmişdim. Ata "Qəbul olunur" yazüb imza qoymuşdu...

Ocaq Yükümlüsünün qərarı ilə "Təməltökəmə mərasimi" keçirdik. Bölgə əhalisindən də xeyli adam iştirak

və b.k." fikirlər qulağıma çatır.

Sahə müvəkkilinin dediyine görə, tikintiyə mane olmaq üçün ətraf bölgələrdə də sorğu aparıblar. Heç kimdən mənfi rəy ala bilmeyiblər. Budur, bu xalqın fitrəti. Budur, İnam Məbədinin yaratıldığı hal.

"Atagün" Ailəsinin başlaması, yaradıldığı hal

Yuxarıda qeyd eddim ki, "Qədimyurd" adlı Ocaq Ailəsi yaratmışdı. Bir müddət fəaliyyət göstərmışdı. Yıxila-dura toplantılar edir, ətrafdan da adamlar cəlb edirdik. Ailə çox çəkmedi ki, dağıldı. Səbəbi münasibətlərin doğmaliq əhvalindən uzaq olması idi. Həmin vaxtlar səhhətimlə bağlı sorunum məni də Ocaqdan cismən uzaqlaşdırılmışdı.

Amaldashlarım Soylunun, Göylünün, Nurtəkinin dalımcı evimə gəlişləri ömründə yeni hal yaratdı. Yenidən Ocaq eşqime kökləndim.

Nəhayət, Soylunun təklifiylə, heyat yoldaşım, həm də öz istəyiylə, Ocağa Evlad qəbul olundu. Elana adıyla mənə Amaldaş oldu. Beleliklə, yeni Ruhani Ailə yarandı, "Atagün" bölgədə fəaliyyətə başladı.

Ailə mərasimimizə başqa Evladlar da gəlir, müxtəlif yerlərdən Ocaqsevərlər dəvət edilir. Tədbirlər kitablaşır, ünvanlaşır. Ocaq fədakarı Göyülü Ailənin inkişafında və fəaliyyətində bənzərsiz əmək çəkir... Ocaqsevərlər də indi bizim təsirimizlə uğurlu fəaliyyət göstərirler. "Atagün" Ailəsinin toplantılarına öz ətraflarından dəvətlər edirlər. Onların içərisindən Təvəkkül bəyin işini ayrıca qeyd edirəm. Ocaqlaşma artır, böyüyür, yayılır. **Atamız var olsun!**



**Amal Bağında İnam Məbədinin tikintisi**

sərağının daha da geniş yayılmasına səbəb oldu...

Sonralar (Atanın ölümündən bir neçə il sonra) qadınımla el-ələ verib kərpic kəsdik. "Amal Bağı"nda bir oda tikdik. Bu oda Ocaq tərəfindən "İnam Evi" kimi qəbul olundu. Yenə də ətrafdakılarla münasibətdə bulanmalar, yenə də durulmalar yolu keçdik. Ötüb keçən hadisələrin hər biri haqda xüsusi yazmaq istəmirəm. Bu, böyük mövzudur.

Məbədin tikintisine başlamağın çətinlikləri və yaradıldığı hal

Amal Bağında, Atanın ilk dəfə tor-

elədi. Təməl töküldü. Az keçmədi ki, "Amal Bağı"na basqı oldu. Yenə çəkişmə, yenə inzibati orqanların işe qarışması. İnam Evindən Ocağa aid ədəbiyyatların müsadirəsi (sonradan qaytarılsa da), müxtəlif rəylər, münasibətlər və yenə də durulma. Ən cüzi vəsaitlə daşı-daş üstə qoymağa başladım. İndi "Məbəd" gözlərimin qarşısında hər cəhdimizdən sonra körpə uşaq kimi böyük.

Çamaat içinde söz-söhbətə səbəb olub: "Görəcəksiniz, o, onu ti-kəcək. Onun inadını yenmək olmaz

# Asif Atanın Amalı (ideyası) bəşəridir

*Tanrıının varlığı ideyası hələ ən qədim insanların ağlında yaranmışdır. Tanrı ideyası müxtəlif miflər və xurafatlarla inkişaf etdirilmişdir. Tanrı varlığını mif və xurafat yolu ilə adamlara tanıtmaq da Bhaqavat-Qita adlı kitaba aid edilir. Tədricən təkamül yolu ilə mükəmməlləşən kitablar Avesta, Tövrat, İncil və Quran olmuşdur...*

Bütün səma dinləri qeyri-müəyyən, əvvəli ve sonu olmayan məchul bir varlığa güvəndiyi halda, Asif Atanın yaratdığı "Mütləqə İnam" dünyagörüşü Dünyanın Ali Mənasına, təbiətə və insan məqəddəsliyinə dayanır. Zəngin mənəviyyatın dayağı olan "İnam" güvenir.

Bütün səma dinləri insanın fəaliyyətini, insanın mübarizəsini, onun mənliyini heç, mütiliye endirdiyi halda (bax, Quran 2/255), Asif Atanın Mütləqə İnam Ruhaniyyatı insanın, insan mənəviyyatının, insan təfəkkürünün hər şeye qadir olduğunu göstərir.

Quranda deyilir: "Göylərdə və yerde nə varsa, hamısı onundur. Onlar Allahın elmindən, onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər (2/255)."

Ayənin deyilişindən çox aydın görünür ki, Qurana görə insan fəaliyyətsiz, müti bir varlıq olmalıdır. Allahın buyurduğundan başqa insan heç nəyə qadir ola bilmez. Hər bir kiçik davranış belə Allahın iradəsi, icazəsi ilə olur. Asif Atanın "Mütləqə İnam" kitabında isə deyilir: "İnsanlaşın, İnsanlaşdırın! Bəşərin nicatı insanlaşmaqdır!" "İnsan daxilində Mütləqə daşıyan, Şəraitdən, Mühitdən, Gerçeklikdən yüksək olan, Mütləqiliyə meyil eleyən və Mütləqləşməyə qadir olan ruhani varlıqdır". Hələ bu günde qədər heç bir peygəmbər insana belə bir yüksək, bəşəri qiymət verməmişdir. Bütün dinlər insanı Allahın qulu hesab edirlər, həm də insanın kamilleşməsindən bəhs edirlər. Bu ideyaların özü bir-birinə ziddir. Qul psixologiyasına alışdırılan insan kamil ola bilməz. Asif Ata isə insanı Allahın qulu yox, bəşəriyyətin xilaskarı hesab edir. Elə bu sebəbdən də Asif Atanın ruhani dünyagörüşü bəşəridir.

İslam dini dünyagörüşündə milli sevgi, milli qürur, vətənsevərlik ideyası yoxdur. İslama irqindən, milliyyətindən, vətənindən asılı olmayıaraq, kəlməyi-səhadəti deyən, İslami qəbul edən bir ümmət var. İslama daima di-

ni təəssübkeşlik, dini qürur, milli təəssübkeşlikdən, milli qürurdan üstün tutulur. İslamin ümməti, bir də mürçərəd "o dünya"sı var. Bu yiğma, qondar-



İnam Fəlsəfəsi bütün kainatın, bəşəriyyətin daxili qüdrəti olan Mütləqdən, bəşəriyyətdə qorxu yox, sevgi hissi oydan Mütləqdən danışır. Mütləqə İnam Fəlsəfəsi insanın içindən, ruhundan gələn təmizliyi, saflığı böyüdürlər. Asif Atanın Mütləqə İnam Fəlsəfəsi insanı, insanlığı, təbiətin gözəlliklərini qorumağa, irqindən, dilindən asılı olmayaraq, bütün insanlar arasında əmin-amanlıq, insansevərlik hali və buna yönəlik qırılmaz inam yaratmağa çağırır.

Ona görə də Asif Atanın Mütləqə İnam Fəlsəfəsi bəşəridir.

Asif Atanın Mütləqə İnam Fəlsəfəsi vaxtı, zamanı bilinməyən, mürçərəd, yalançı ərasət məhkəməsin qəbul etmir, tanımır. O, ərasət məhkəməsinin hər bir insanın daxilində, onun vücdanında özü tərefindən aparılmalı olduğunu deyir.

Asif Atanın Mütləqə İnam Fəlsəfəsi alın yazısını, qədər və qəzani qəbul etmir. Onların puç bir əfsanə olduğunu ruhani və fəlsəfi, eləcə də elmi məntiqə isbat edir. Yalnız doğum və ölümü insanın asılı olmayan hadisə hesab edir. Həyatda rast gələn bütün hadisələrin hamısının insan fəaliyyətinin nəticəsi olduğunu, insan təfəkkürünün əməlləri olduğunu deyir. Gerək Dünya Mütləqin təzahüründür Asif Ataya görə.

Yalançılıq üzərində, xudpəsəndlik üzərində, qorxaqlıq üzərində, hərcayılık üzərində, məkr-fitnə üzərində qələbə çalmaq insanlığın tələbidir deyir Asif Ata.

Qələbələrə yetmək üçün də "həqiqət eşqi, idrak eşqi, xeyir eşqi, təbiət eşqi, vətənsevərlik, bəşərsevərlik" olmalıdır.

Asif Atanın fəlsəfəsinə görə dönya mənası bizim gözəl gördüyüümüz dünyadan artıqdır, böyükdür. İnsan onun əbədiliyini "təzahürünə görə yox, mahiyətinə görə qiyətləndirməlidir".

Dünyanın dünyadan Böyük Mənasını dərk etmək üçün insanın insandan Böyük Mənasını dərk etməlisən, müqəddəs insan olmalıdır. Asif Ata insanı mahiyyəti etibarilə bəşəri saydığu üçün Ata özü də bəşəri dühadır!

İsa Mehdioglu

**Nurtekin Atalı**

"Uluyol-Hünər" Ailəsinin Yükümlüsü

**B**əşər həyatında çox yollar yaranıb, ancaq insan hələ özünə tam catmayıb. Çünkü yaşamaq - İnsanlıq mahiyyətinə yetmək və onu öz ömründə aşkarlamaqdır. Öz aqibətini yaratmaq, öz ömrünə məsul olmaqdır. Özünə məsul olmayan zamanın, şəraitin, cəmiyyətin əsarətinə düşür. Coxları məsuliyyəti artıq yük kimi anlayırlar, amma məsuliyyət ömrü azadlığa yetirmək üçün nizam deməkdir.

Əger fərd olaraq millətə məxsusluğumuzu düşünürükse, öz ömrümüzlə millətin sabahı arasında bağlılığı görə biliriksə, ruhani yaşamağa başlayırıq. Ona görə də özündə məsuliyyət, millətin dərdi və gələcəyi yönündə düşünmək - Amal yüküdür. Yük adəmi böyüdür, yönləndirir, yola salır, azadlığa qovuşdurur. Həyatın, mühitin, cəmiyyətin təsirlərindən azadlığa, yadlıdan azadlığa, özgə dəyərlərdən azadlığa, inamsızlıqdan, idraksızlıqdan, Mənəviyyatsızlıqdan, İradəsizlikdən azadlığa, ənsansızlıqdan, Millətsizlikdən azadlığa yetirir. Ömür yaranırsa, Aqibət qurulursa, inam təsdiq olunur. Ocaq əməllərimizin mahiyyəti də qurulmağa və qurmağa bağlıdır.

İndi son 3 ilin bəzi ruhani əməllərindən bəhs edib dediklərimizi əsaslandırmağa çalışacaqıq. 33-cü ilimizin Çiçək Ayında Asif Atanın "Yollaşan Aqibət" kitabını çap ettdirdik. Kitab Klubunda mətbuat orqanlarının

# Ocaqçılıqda Ruhani Əmalların üslubu və Tasır Yönü

nümayəndələri və Ocaq dostlarının, Azərbaycan aydınlarının qatqışla bu kitabın təqdimat törəni keçirildi. Muğam ifası ilə növbələşən çıxışlarda musiqişunaslar, Ocaq dostları fikirlərini bölüşdülər. Tədbir Azərbaycan televiziyası, "Mədəniyyət" və "İctimai" televiziyaları vəsitəsilə işıqlandırıldı.

"Yollaşan Aqibət" kitabının təqdimatının davamı olaraq, Ocaq Yükümlüsü Soylu Atalı, əsən Güney Azərbaycandan olan aydın Ağşın Ağkəmərli və Nurtekin Atalı Quba rayonuna səfər etdilər, Quba televiziyasi Asif Atanın kitabının təqdimatı və onun Dönyabaxışı ilə bağlı diskussiya təşkil olundu. Həmçinin Qubanın mərkəzləşmiş kitabxanasında səhbətlər aparıldı, Asif Atanın yeni kitabı və başqa Ocaq ədəbiyyatları kitabxanaya hədiyyə edildi. Növbəti gündə isə Şabran rayonunda "Şabran" ədəbi məclisində görüş keçirildi. Bu məclisdə Quba, Xaçmaz ədəbi məclislərinin nümayəndələri də iştirak edirdi. Hər üç rayonun ədəbi qurumlarına və ayrı-ayrı simalara Ocaq ədəbiyyatları hədiyyə verildi. Soylu Atalı Asif Atanın Dönyabaxışı ilə, eləcə də yurdumuzun bu və ya başqa ictimai-ruhani qayğıları ilə bağlı sorğuları cavablandırıldı. Ağşın Ağkəmərli Bütöv Azərbaycanın qayğılarından bəhs etdi, Birliyin zəruriliyi haqqında fikirlərini bölüşdü.

Qurub Ayında Nurtekin və Üstün Atalıların anaları Zəhra xanımın ölümü ilə bağlı Yas Mərasimi həyata keçirildi. Ocaqçılar və Ocaq dostlarının iştirakı ilə keçən tədbirdə Zəhra xanımıla bağlı üzək sözləri dilə getirildi, Nurtekin və Üstün Atalıların kədərinə şərik olmaq halı sərgiləndi. Asif Atanın "Mütləq", "Ölümle Görüş", "Aqibət", "Ölməzlik" və "Matəm üstə Mütləqlə Təmas" izharları oxundu.

Bir sözlə, Ocağın "Yas Quralı" bütöv şəkildə həyata keçirildi.

33-cü ilimizdə Günev Atalının Yükümlüyü ilə "Atagün" Ailəsinin yaranması Ocaq tarixində xüsusi aşama (mərhələ) oldu. Ailənin yaranması, "Aile Günü" toplantılarının keçirilməsi, Günevin Elana ilə birlikdə Beyləqan, Ağcabədi rayonlarına və bu rayonların kəndlərinə səfərləri, apardıqları səhbətlər, soraqlar Evlad Aqibətinin bütövləşməsini göstərir.

Hər səfər yenilikdir. Hər səfər Evladın özündə və Amaldaşlarında yeni keyfiyyətlər keşf etməsidir. Hər səfər xalqın Ata ideyalarına ehtiyacını bir daha hiss etmək, Ocaqçı məsuliyyətini daha dərindən anlamaqdır. Açığımız qapılarla yanaşı üzümüzə bağlanan qapılar da olur. Buna baxmayaraq, inamımızdan, addımımızdan, səfər inadımızdan geri çəkilmirik. Xalqla görüş həm də özünlə görüşür. Xalqla görüş sevgini, inamını təzələməkdir, təzələnməkdir. Xalqla görüş Evladın borcudur - Amal qarşısında, Ocaq qarşısında, xalqı qarşısında...

Türkəl Araşdırma Qurumunun və Mütləqə inam Ocağının birgə təşəbbüsü ilə 27 Yağış Ayında Rafiq Tağıya həsr olunmuş Anım-yaş tədbiri keçirildi. Burada basın (media) işçiləri, Rafiq Tağını sevən dostları və qardaşı İlqar Tağı iştirak edirdi. Ocaq Yükümlüsü Soylu Atalının yönləndirdiyi bu tədbirdə "nə baş verdi və niyə baş verdi, kim idi Rafiq Tağı", "Azad düşüncə və dövlətçilik" məsələləri üzərində səhbət quruldu. İştirakçıların çıxışlarından sonra Ocaq Quralları (Asif Atanın "Ölümle Görüş" və "Matəm üstə Mütləqlə Təmas" izharları oxunaraq) icra olundu.

(ardı səh.10-da)



Sərt Ayında Soylu, Göylü, Nurtekin və İnamlı Atalılar Ağstafa, Qazax və Tovuz rayonlarına səfər etmişlər. Soylu Atalı Ağstafa rayon mərkəzində orta məktəbdə görüş keçirmiş, görüşdə Atanın ömrü, Amali izhar olunmuş, öyrənci və öyrətmənlərə Ocaq ədəbiyyatları bağışlanmışdır. Göylü Atalı Tovuz rayon mərkəzində orta məktəbdə görüş keçirmiş, görüş iştirakçılara və məktəbin kitab evinə Ata kitablarından nüsxələr hediyyə etmişdir. Sonra Ocaqçılar Asif Atanın Ağstafadakı sonevində ziyyət mərasimi keçirmiş, Ata adına Ocaq qarşısında ruhani hesabat vermişlər.

Ocaqçılar Qazax rayon Kitab Evində olmuş, oranın işçilərilə görüş keçirmişlər. Kitab Evinə Atanın "Yollaşan Aqibət" və Soylu Atalının kitabları hediyyə edilmişdir.

Günev Atalının Beyləqan rayonunda İnam Məbədi (İnam Evi) tikməsi Ocaq tarixində xüsusi mərhələdir. Bu Məbədə Ocaq Yükümlüsü Soylu Atalı Köçəri Ayında Ruhani Bəlgə ilə (sənədlə) "Atagün Məbədi" adını verdi. Eyni halda Günevin yaşıdığı kəndin ruhani adının da Mütləqə İnam Ocağı üçün "Atagün Eli" kimi qəbul olmasını Ruhani Bəlgədə ifadə etdi.

İnam Məbədi türkün həyatında yeni hadisədir. Asif Ataya qədər türkün İnam Evi, ruhaniyyat evi olmayıb. Türk özgələrinin "Evi"ndə özünə boyanıb, özgələrin "Evi"ndə özünü tanımaq istəyib, tanıya bilməyib. Onun özünün içinde özünü tanıma, özünə dönmə, özünü qəbul elemə, özünü anlama və dərk elemə prosesi başlamalıydı. Bu, Asif Atanın yaratdığı Mütləqə İnam Dünya-baxışı ilə başladı. İnam Evi - millətin ruhani var olma imkanıdır.

34-cü ilimizdə də səfərlərimiz, fərdi görüşlərimiz, ruhani əməllərimiz davam edib.

"Atagün" Ailesinin "Aile Günü" tədbirləri ardıcıl keçirilib və hər dəfə Soylu Atalının və başqa Ocaqçıların oraya səfəre getməsi bölgədə başqa cür əhval yaradıb. Bölgədəki Ocaqseverlerin qatqısıyla gerçəkləşən tədbirlərdə Amal səhəbtəri aparılib, Ocaqla, Yurdumuzun durumu ilə bağlı sorular cavablandırılmışdır. Çiçək Ayında Soylu və Günev Atalıların birlikdə Gündəşli qəsəbəsində Ocaqseverlərlə görüş keçirməsi, onların Ocaqla və bütövlükdə Yurdumuzla bağlı suallarına Soylu Atalının cavabları Ata ideyalarına qarşı maraq oymışdır.

Şölvə Ayında Soylu Atalının Borçalıya səfəri, Marneuli (keçmiş Borçalı) rayonunda Gənclər Təşkilatının rəhbərliyi ilə görüşlər keçirməsi, onlara Ocaq ədəbiyyatları vermesi de xalqlaşma uğurlarının davamı olmuşdur.

Qürub Ayında İnam Evində Azərbaycanın Böyük Dəyəri Nəsimiliyə həsr olunmuş Fikir Evi keçirildi. Çoxsaylı gənclər Ocağın dəyərlərə baxışı ilə tanış oldular. Nəsimiliyə, Nəsimiliyə Ata gözü ilə baxmaq, onun həqiqi qiymətini vərə bilmə səviyyəsi bəlirləndi. Tədbir internet TV-lərdə, basında (mətbuatda) özəksini tapdı.

Qürub Ayında Yasin Türksoyun təşkilatçılığı ilə onun babasına Yas Törəni keçirildi. Ocağın "Yas Quraları"nın tətbiq olunması xalqın özüne dönüşünün başlanğıcıdır. Qeyd edək ki, Ocaq indiyədək öz quralları ilə bir neçə Yas Mərasimi keçirmişdir. Eləcə de Yasin Türksoyun kitab evlərində "Ata Guşəsi" yaratmaq üçün çalışmaları Ocaq uğuru ilə ya-

naşı, həm də onun ömrünün Ocağa bağlanmasıdır.

Yağış Ayında İnamlının təşkilatçılığı ilə Bileşuvər rayonunda məcburi köçkünlerin məskunlaşduğu 6 sayılı qəsəbənin klubundə Soylu Atalı ilə görüş keçirildi.

30 Yağış Ayında 7 sayılı və 9 sayılı Qəsəbələrin orta məktəblərində Soylu Atalı görüş keçirdi. Üst-üstə 150-yədək soydaşımızla ünsiyyət qurulmuş və Ocaq ədəbiyyatları paylanmışdır.


Yağış Ayında İnam Evində Kərkükli aydınlarla görüş olmuş, Ata Amalı, Ocaq fəaliyyəti, Türk Dünyası ilə bağlı qayğılar haqda səhbət aparılmış, qonaqlara Ocaq ədəbiyyatları hədiyyə edilmişdir.

10 Sərt Ayında İnamlının təşkilatçılığı ilə "Bakı Rabitə Kolleci"ndə çoxsaylı öyrəncilər və Yasamal rayonunda Cəbrayıl rayonu Dirili Qurbani adına məktəbdə müəllimlərlə və direktorla görüş keçirilmişdir. Bu ünvanlarda da Ocağa aid çoxlu sayda ədəbiyyatlar paylanmışdır.

16 Qar Ayında Göylünün təşkilatçılığı ilə 86 sayılı Bakı şəhər məktəbində, İnamlının təşkilatçılığı ilə 17 sayılı Laçın rayonu orta məktəbdə Soylu Atalı görüş keçirmişdir. Öyrəncilər və öyrətmənlər arasında ciddi hal yaradılmış, Asif Atanın Amalı, işi, insançılığı, bəşəriliyi etrafı şəkillədə izah edilmişdir. Ata kitabları, Soylu Atalının kitabları, qəzet buraxılışları, əlifba, təqvim nüsxələri paylanmışdır.

Sərt və Qar Aylarında İnam Evində Soylu Atalının bir neçə dəfə, qrup-qrup gənclərlə görüşü keçirilmiş, onlar Ata ideyaları ilə bilikləndirilmişdir.

**(ardı səh.11-də)**



İnam Evində "Türkel Araşdırma Qurumu"nun çoxsaylı maarifçi top-lantıları olmuşdur. Hər dəfə yeni gənclər səhbətlərə qatılmışdır. Bu səhbətlər saytlarda yayılmış, qəzet-lərdə çap olunmuşdur. Burada Ocaq yönündən Milli-ideoloji yön izahını tapır və milli xilasın mənəvi-ruhani, siyasi ideoloji sorunları aydınlaşdırılır. Bütün bu məsələlərə yonənlək Ata baxışı, Ata ölçüsü öyrədilir.

Qar Ayında Ankaradan və İsveç-rədən Bakıya gelmiş Güneyli fəallar İnam Evində olmuşlar. Türk Dünyası, Güney Azərbaycanla bağlı Ocaq fikirləri haqda Soylu Atalı ilə aralarında geniş müzakirələr olmuşdur. Onlar özləri ilə xeyli sayıda Ocaq ədəbiyyatları aparmışlar.

Köçəri Ayında Mütləqə İnam Ocağı "Beşikbaşı Mərasimi"ni həyata keçirdi. Nurtəkin Atalının və İl-qar bəyin evlənmələrini gerçekləşdirən "Beşikbaşı Mərasimi" başlanğıcından sona qədər Ocağın nizamı əsasında baş tutdu. Qeyd edək ki, bu çağda qədər Mütləqə İnam Ocağı ayri-ayrı vaxtlarda Ocaq Quralı əsasında 30-a qədər evlilik hadisəsini həyata keçirib. Ancaq onlardan yalnız ikisi tam olaraq Ocağın "Beşikbaşı Mərasimi" Quralı əsasında gerçekləşib. Mərasimdə Ocaq Yükümlüsü Soylu Atalı evliliyin məzmunu ilə bağlı söz dedi, evlənənlərə xeyir-dua verdi. Bundan sonra Günev Atalı evlənənlərin Beşikbaşı Quralını həyata keçirdikləri üçün hünərlərini təqdir edədi. Beşikbaşında evlənənlər haqqında, eləcə də, bu böyük milli hadisənin önəmi haqqında müqəddəs söz söylənilidikdən sonra Evliliyi təsdiq edən Ruhani Sənəd təqdim olundu, evlənənlər Ata Ruhu qarşısında Sədaqət Andı içdilər.

Birinci Qutsal Bitiq'in - "Mütləqə İnam"ın Ocaq-türk abesində yazılmış variantı uğurlama sözü ilə evlənənlərə bağışlanıldı. Bu kitabdan ailənin əbədi xeyir-dua götürməsi diləkləndi. Soylu Atalı üzünü xalqımıza tutaraq Mütləqə İnamın milli-bəşəri önemini vurğuladı, onun xalq tərəfindən qəbul olunmasının zəruriyini izhar etdi. Söz arası muğam üçlüyünün ifasına yer verildi. Mərasimdə iştirak edən elm adamları, aydınlar milli-ideoloji yondən söz dedilər. Evlənənlərə xoş arzularını bildirib Ata Atanın Yoluna saygılarını ifadə etdilər. Mərasim bütövlükdə hadisələşdi və xalqın içi-nə evlənmə quralının yeniliyi - BEŞIKBAŞI Mərasimi daxil oldu.

34-cü ilimizdə "Ata Səsi" kitabı ərsəyə gəldi. Ata Atanın görüşlərdə, tədbirlərdə olan çıxışları (40-dan çox səs kaseti) səsdən söze çevrildi. Ata fikirlərini, hadisələrə baxışlarını özündə əks elətdirən bu kitab Ocaqçıların, ən çox da Göyülü və Soylu Atalıların gərgin əməyi hesabına başa gəlmişdir. Həmçinin 34-cü ilin "Aile Kitabı"nın, eləcə də "Mərasim və Bayramlar kitabı"nın yaranması da Ocaqçıların birgə əməyi sayəsində gerçekləşmişdir. İndi bu kitabları Ocaq ədəbiyyatları içərisində çox ciddi etkiye malik ədəbiyyatlar saymaq olar. Bu kitablar evlərə gedir, oxunur, bəhrələnilir.

Mətbuatda Ata yazıları və Soylu Atalının gündəmle bağlı yazıları da-im çap olunmuş, internet mətbuat vasitəsilə yayımlanmışdır.

34-cü ildən Ocaqda "Qutsal Öyrənim Günü" tədbiri həyata keçirilməyə başlandı. Atanı daha dərin-dən öyrənmək, araşdırmaq istəyi ilə yaranan tədbir Göyülü Atalının təşəbbüsü ilə gerçekləşdi. Ocaqçıla-

rın və Ocaq dostlarının iştirakı ilə keçirilən bu tədbirlər həm Atanı öyrənmək, həm də Ocaqçıların Ata İnamını, fəlsəfəsini ifadə etmələri baxımından çox önemlidir.

35-ci ilin Çiçək Ayında Nurtəkin Atalının Türkiyəyə səfəri olmuşdur. Türkiyənin İstanbul şəhərində yaşayan Güney Azərbaycan dərnəyinin üzvləri ilə görüşdə Ata ideyalarını izhar etmiş, Ocaqla bağlı soruları cavablandırılmışdır. Onlara Asif Atanın "Uluyurd Aqibəti - Bütvə Azərbaycan" kitabını, "Türkel Araşdırma Qurumu"nun görüntü disklerini, Asif Atanın və Soylu Atalının türkçülükə bağlı yazılarını və başqa Ocaq ədəbiyyatlarını hədiyyə etmişdir. Başqa ünvanlarda görüşdürüyə ayrı-ayrı insanlara Ocaq sorağı vermiş, Amal yonlu səhbətlər aparmışdır.

"İstanbul-Azərbaycan Kültür Evi"ndə də olan Nurtəkin Atalı ordaçı insanlarla Amal səhbətləri etmiş, Ümumilikdə Türk Dünyası ilə bağlı qayıqlar, düşüncələr dilə getirilmişdir. Kültür Evinə Ocaq ədəbiyyatları hədiyyə edilmişdir.

Qeyd edək ki, bu, Atadan sonra Ocağın Türkiyəyə ikinci səfəridir. Bundan önce Göyülü Atalı İstanbula səfər etmiş, bir sıra görüşlər keçirib, Ocaq ədəbiyyatları yaymışdır.

35-ci ilin Od Ayında Üstün Atalının Masallı şəhərinə səfəri olmuşdur. Masallının Mədəniyyət Evinin işçiləri ilə görüşüb, Ata ideyalarından, Ocaq Qurallarından danışmış, onlara Ocaq ədəbiyyatı hədiyyə etmişdir. Həmçinin Masallı rayonu "Gənclər Mərkəzi"ndə də Amal səhbətləri edib, Ocaqdan soraq vermişdir.

(ardı səh.12-də)

26 Od Ayında Üstün Atalı Lənkəran şəhərində bir sıra ünvanlarda olmuş, Ata ideyaları ilə bağlı səhbətlər aparmış, Asif Atanın, Soylu Atalının kitablarını, qəzet buraxılışlarını, Ocaq təqviminin nüsxələrini hədiyyə etmişdir. Elə həmin gün səfərini Yاردımlı rayonuna davam edən Üstün, Ata ideyaları, Azərbaycanın bugünü və sabahı haqqında Ocaq yönü səhbətlər aparmışdır.

İnsanlarla ünsiyətdə olmaq, onların fərqli baxışlarıyla qarşılaşmaq, Amal fərəhini insanlarla böülüsmek istəyi Üstün Atalının Qəbələ rayonuna səfərini gerçəkləşdirdi. Orada Amal yönündə ətraflı səhbətlər aparmış, Ocaq ədəbiyyatları yamışdır.

Sonrakı gün Üstün Atalı İsmayıllı rayonuna səfər etmiş, eynilə burada da Ata ideyaları, Azərbaycanın bugünü, gələcəyi ve Ocaq Quralları haqqında səhbət aparmışdır.

Sonrakı səfəri Salyan rayonuna olan Üstün Atalı görüşlər keçirmiş və görüşdüyü insanlara Atanın "Yollaşan Aqibəti", "Uluyurd Aqibəti - Bütöv Azərbaycan" kitablarını, özəl buraxılış və Ocaq təqvimini hədiyyə etmişdir.

Daha çox insanlarla ünsiyətdə olmaq, soraq vermək istəyiyle Neftçala şəhərinə üz tutan Üstün Atalı əhatəli səhbətlər aparmış, soydaşlarla "Ocaq Quralları", "Özəl Buraxılış" və təqvim hədiyyə etmişdir.

Yenə də Qürub Ayında Ağsu rayonuna səfər edən Üstün Atalı bir sıra ünvanlarda olmuş, səhbətlər aparmışdır. Səhbətdən sonra Ocaq ədəbiyyatları hədiyyə etmişdir.

Şamaxı rayonuna səfərində də Üstün Atalı Amal yönü səhbətlər etmiş, ədəbiyyat təqdim etmişdir.

Oğlu Elqala ilə birlikdə Gəncəyə səfər edən Üstün bir sıra görüşlər keçirmiş, Ocaq ədəbiyyatı, Özəl buraxılış və təqvim paylamışdır.

Üstün Atalı Goranboy rayonuna da səfər etmiş, ayrı-ayrı ünvanlarda olmuş, Ocaq ədəbiyyatları hədiyyə etmişdir.

Asif Ata Ocağının sorağı yayıldırca ayrı-ayrı maraqlanan insanlar vaxtaşırı İnam Evinə üz tuturlar. Burada onlara Ata və onun Amalı haqqında geniş bilgiler verilir və əlavə olaraq Ocaq ədəbiyyatları təqdim

olunur. Bu baxımdan Ocağın Yükməlüsü İnam Evində çoxsaylı gənclərlə, ayrı-ayrı fərdlərlə səhbətlər aparmış, onları maraqlandıran sualları cavablandırılmışdır.

Xəzən Ayında Asif Ata Ocağının Yükməlüsü Soylu Atalı Amaldaşları Günev və Göylü Atalılarla birlikdə Ağcabədi rayonuna ruhani səfər etmişdir. Orta məktəbdə gənclərlə və müəllimlərlə görüş keçirərək ciddi səhbətlər aparmış və çoxsaylı Ocaq ədəbiyyatları hədiyyə etmişlər. Azərbaycanın dünəni, bugünü və sabahı mövzusunda əsaslı fikirlər deyilmiş və milli-ruhani yönədə uğurlu hal yaradılmışdır. 21 Yağış Ayı Nurtəkin Atalının həyat yoldaşı İlqar bəyin xalasına Ocaq Quralları əsasında "Yas Mərasimi" keçirildi. Bu mərasimdə Ocaqçılar, Ocaqsevərlər, ölenin yaxınları və qonşuları iştirak edirdi. Mütləqə İnam Ocağının Yükməlüsü Soylu Atalı "İnsan kimdir? Ölüm nə deməkdir?" "Kədərdən Dərs götürmək" qonusunda fikirlər söylədi. Günev Atalı, İsa Mehdioglu İnsanın məhiyyəti, milli yas ənənəsi və Ata Yolunun gərəkliyi haqda danışdılar. Nurtəkin Atalı ölenin ömrü haqqında qısaca fikirlər söylədi. İlqar bəy de xalasına keçirilen Yas Mərasimindən məmənnun qaldığını bildirdi və belə bir Mərasimə görə razılıq ifadə etdi. Sonra Ocaq Qurallarını əks etdirən qaydalar həyata keçirildi.

Yas Mərasimi bitəndən sonra ölü Soneviyə (qəbiristanlığı) götürüldü. Torpağa gömüldükdən sonra "Gömmə Mərasimi"nə uyğun söz deyildi. Beləliklə, əvvəldən axıracan Ocağın "Ölügtürmə Quralı" ilə həyata keçirilən yas-gömmə mərasimi başa çatdı.

Qeyd edək ki, Ocağın "Ölügtürmə Quralı" təxminən 10 il öncədən başlayaraq vaxtaşırı həyata keçirilir, təbii ki, köhnə ənənə ilə paralellik təşkil edir. İlk dəfədir öncədən sonacan qatqısız tətbiq olunur.

35-ci ilin mühüm uğurlarından biri də "Ata Yolu" dərgisinin başa gelməsidir. Dərgidə Atalığın, Peyğəmbərliyin Yeni anlamı, son illərdəki Ocaq uğurları, Ata Amalının xalqlaşmasının tarixi və ruhani kökləri, Ata ideyalarının zəruriliyi, Ocaqçılıq məhiyyəti, Ocaq Günsərasi, İlşərasi, Ocaq tədbirlərində yazılar (ixtisar-

la) əks olunmuşdur.

35-ci ilin önemli faktlardan biri də Ocağın Yükməlüsü Soylu Atalının "İnsanlığın İnam Yolu" kitabının çap olunmasıdır. Asif Ata Amalını, Yolunu, İşini anlamaq baxımdan bu kitabı özəl etkisi vardır. Kitab üç hissədən ("Qovluq"dan) ibarətdir. Birinci hissədə Asif Ata Amalı ilə bağlı məqamlar onun öz Ölçüsüylə izah olunur. Atanın ömrü, işi və ideyaları Evlad diliylə bu və ya başqa şəkildə vurgulanır.

İkinci hissədə ədəbiyyat vasitəsiylə Atanın ideyalarına üz tutulur. Ata işinin Qədimliklə doğmalilığını tənitmağa cəhd edilir.

Üçüncü hissədə isə Yurdumuzda və Dünyada olan ictimai, siyasi gedışat Mütləqə İnam meyarı ilə təhlil edilir, dəyərləndirilir. Habelə ideoloji axtarışlar diqqətlərə sunulur.

Hesab edirik ki, bu kitab milli, insani yönən düşünən insanlara ciddi söz deyəcək və yardımçı olacaqdır.

Biz burada çoxsaylı fərdi görüşləri saymadıq. Çünkü məqsəd hər bir əməli sadalamaq deyil, buları sadalayıb qurtarmaq üçün "Buraxılış" səhifələri azlıq edər. Məqsəd soydaşlarımıza ümumi mənada Ocağın xalqda gördüyü işləri təqdim eləməkdir. Soydaşlarımızın səsimizə səs, işimizə dəstək vermələri milli yönən qurulmağımız üçün çox önemlidir. Ocağı bizimki saymayın, xalqını sayın. Bu bir xalq quruculuğudur.

**Hər əməl ferdin Özümlüyünə doğru yoldur. Ruhuna qovuşdurən, Mənliyini təsdiq edən, yeni addımlara səsləyən yol. Hər əməldə duyğu var, düşüncə var, əmək var, ömrün yaranması var. Aqibətin doğulması, yenidən qurulması var. Biz də Ocaq əməllərində qurulduq, qurduq, yeniləndik, yenilədik, çağırıldıq Amala, bağlandıq Amala. Hər səfərdə əvvəl içimizlə, sonra xalqla görüşə kökləndik. 35-ci ilimizdə də əməllərimizlə Amala çağırıldıq. Özümlüyümüzə xidmət etdik. Amalı yaşatmaq gərginliklərlə, çətinliklərlə üzləşmək deməkdir. Fərəhimizlə çətinlikləri yenirik. Çünkü Ata Amalının sabah üçün gərəkliyini anlayırıq.**

# Asif Atanın Beylaqan görüşündəki çixışından

**A**zərbaycana zahiri  
gözle baxanda, o, ki-  
məsə çox balaca  
görünə bilər. Lakin mənəni  
təkcə xarici gözlə görmək ol-  
maz, Mənəni yalnız ruhani  
gözlə görmək olar. İdrak  
gözüylə görmək olar. İdrakın  
gözüylə, ruhun gözüylə ba-  
xanda Azərbaycan çox böyük  
görünür.

Zərdüst nəslindənik. O Zərdüst ki, onun mənasında, mahiyyətində peyğembəriyində yalan yox idi. O deyirdi ki, insanın qəlbində, ağlında, dodaqlarında, gözlərində, yerisində, duruşunda, gülüşündə, aqibətində, mahiyyətində Əhrimənlə Hürmüzd döyüşür.

Qaranlıq Allahı ilə işiq Allahı arasında əbədi, əzəli döyüş gedir. Və bu döyüşün qələbəsi insanın içindəki odun böyüklüyüdür. Hürmüzd böyüklüyüdür.

Od Hürmüzd rəmzidir, işiq rəmzidir. Və sən əger istəyirsənsə dünya qaranlıqdan çıxsın, sən özün daxilindəki qaranlıqdan çıx! Sənin sıfətin, sənin yerisin, sənin əllerin, sənin alnın, sənin saçın, sənin bütün mahiyyətin, aqibətin işığa qərq olsun. Onda Dünya da işığa qərq olacaq.

Özündən başla, özünü bitir, yetişdir. Özün üçün bağban ol. İşid bağbanı ol. Və onda görəcəksən ki,

dünya addım-addım, ağac-ağac işıqlanacaq və sənin böyüklüğün, sənin içindəki nə varsa, hamısı xalisleşəcək və xarici dünya Əhriməndən azad olacaq, Hürmüzdleşəcək.

Dünya fəlsəfəsində, dünya ədəbiyyatında Zərdüstə bərabər, bu fikrə bərabər heç nə yoxdur. Çünkü bu fikirdə yalançılıq yoxdur. Bu fikirdə pis ümidi yoxdur, qismət yoxdur. İnsan özü özünün Allahıdır. İnsan özü özünü dəyişdirə bilər. Bir şərtlə ki, sən döyüşəsən. İçindəki ilanı öldürməmisənse, o ilan səni çalacaq. O, sonra böyüyəcək, onda döyüşə bilməyəcəksən.

O səndən ayrılanда onunla döyüşmək daha çətin olacaq. Nə qədər ki, o sənin içindədir, onu öldür! İlani öldür, tükünü öldür, daxilindəki çəqqalını öldür, murdarını öldür, hərisliyini öldür, yaltaqlığını öldür, bacalığını öldür, həyasızlığını öldür. Bax, budur Zərdüst!

Mən 20 ildir ki, fəlsəfə, ədəbiyyat müəllimiyməm. İnanın ki, Şərq və Bəşər bundan böyük heç nə deməyib.

Biz buyuq! İndi bizlə özlərini müqayisə eləyirlər. Deyirlər ki, mənim Baqrəməyəm var, mənim ne bilim, generalım var. Bütün generallar yiğissa, Zərdüstün bir nəfəsinin bir hissəsinə bərabər deyillər. Gündə də olmasa, ildə bir general yarana bilər,



Asif Ata (İnam Ata)

amma Avropa erasından əvvəl altinci əsrden bu vaxta qədər ikinci Zərdüst yoxdur.

Ona görə də çətin vaxtda da, tek qalandan da adamın başına hər şey gelir, özünüzü balaca saymayıñ. O saat Qədimliyimizdən yapışın. Ətrafiniza deməyin ki, Azərbaycan budurmu? Sizi bilmirəm, mənim çətin anlarımda həmişə məni Zərdüst xilas edib. Və Zərdüst işığı məni xilas eləyib.

Eybi yoxdur, bizim görüşümüz belə işıqlarsız da olar. Onsuz da bizim fikirlərimiz hamısı işıqdır. (Bu arada işiq sönür, zalda narahatlıq başlanır - Soylu Atalı).

Biz Zərdüştçüyük!

Biz Babək nəslindənik! Babəkin haqqında bildiyinizi mən sizə təkrar etməyəcəyəm. Zərdüstdən sonra Babək ikinci Peyğembərdir. Babək həm də Xürrəmidin fəlsəfəsinin banisidir. Babək tək qılınc adamı deyil, həm də ruh adamıdır. Özü də ən böyükündən. Onun əsərlərini ərəblər yandırdılar. Onlar onu sevmirdilər, onun izini itirmək fikrində idilər. Onun əvvəl əllerini kəsdilər. Əlləriyle sıfətiనə sillə vurdular.

(ardı səh.14-də)

Ərəb xəlifəliyinin murdarlığı özünü burda göstərdi. O da onlara az oldu. Sonra ayağını kəsdilər. Qanlı ayağı ilə sifətinə sillə çəkdilər. Sonra başını təzədən asdlar. O qədər kin var idi böyükümüze qarşı. Elə indi də o kinlilər var, həmisi də olacaqlar.

Sonra onun xatirəsini, bizim Babəkin xatirəsini şaqqladılar. Guyaki, nəşəxor imiş bizim Babək. Nəşəxor ölümə getməz! Nəşəxor bir dəqiqəsini də itirməz, o ki qaldı ömrünü itirsin.

Qəhrəmanlar hamısı tərkidünya-dırlar. Nəşəxordan, əyyaşdan, murdarın ömründə qəhrəman çıxmaz. Murdarlar öz ömürlerini heç nəye həsr eləmir, ondan beşəlli yapışırlar. O ömür ki, böyük olur, o ömürler də qurban verilir. Kiçik ömürler adətən qurban verilmir. O, saxlayar, öz ömrünün bir dəqiqəsini belə verməz. Ağillıdır o. Babək kimisi ağılsızdır. Ömrünü verir. İyirmi üç il Babək ömrünü Xəlifəliklə döyüşə sərf etdi. Özü də Ərdəbildə. O Xəlifəlik ki, onun başı başlayırdı Bağdadda, ayağı qurtarırdı Hindistanda. Özü də nə şair idi, nə tacir idi. Adı adam idi, amma içində Şirvin gəzdirirdi Babək. Allah gəzdirirdi içində. 23 Spartakımızdır bizim Babəkimiz.

Eyni zamanda o, Peygəmbər idi.

O, sübut edirdi ki, Dünya Fərəhdır başdan-ayağa. Öləndə də gərək fərəhlə oləsən. Döyüşəndə də fərəhlə döyüşəsən. Dünya başdan-ayağa hünər üçündür. Hünər də başdan-ayağa fərəhdır. Bunu deyir-di.

Amma ərəb bunu belə qələmə verdi ki, səhbət nəşəxorluqdan gedir, az qala Babəkin iki yüzə qədər arvadı varmış. Xəyalən özlərinin eybəcərliliklərini, özlərinin hərəmxana hallarını bizim Babəkimizə pərçimləyirdilər.

Babəki verən xalqın özünü balaca sayması günahdır.

Doqquzuncu əsrən bu güne qədər hələ elə bir oğul çıxmayıb.

Üçüncü. Biz Hürufilərdənək. Biz o hürufilərdənək ki, "İnsan Allahdır" ideyasını nə Platonun, nə Aristotelin, nə Kantın, heç bir filosofun,

heç bir peyğəmbərin, nə Musanın, nə Buddanın, heç birinin demədiyi deyir: "hər bir kəs, hər bir insan özündə Allah gəzdirir!"

Onun mahiyyətində, onun sifətində, onun sevgisində, izharında, bir-birinə münasibətində yalnız bir hissəsi, ilahinin cüzi bir kölgəsi aşkar çıxır.

Hər kəs özünü tam aşkara çıxara bilmir. Cəmiyyət qoymur, insanlar bir-birini anlamırlar. Və insanlar öz ilahiliyini qəbrə aparırlar.

Əslində isə insanların sıfəti Quranıdır, onun gözleri, onun saçı, alnı, doğası, əlleri, hamısı Quran ayələridir. Bunu mənimki deyib, Bakılı Nəimi deyib, Təbrizdən gələn və Şamaxılı Nəsimi deyib.

Ona görə çətin anda, ağır vəziyyətdə deməyin ki, mən nə xalqın oğluyam ki

Ora-bura baxmayıñ, balacalarla, murdarlara, yaltaqlara, hakimiyyətpərəstlərə, mütilərə, biqeyrətlərə baxmayıñ. Görün kimsiniz siz!

Yəni mən özümə arzuladığımı sizə də arzulayıram.

Hürufilik fəlsəfədə də, peyğəmbərlilikdə də, ədəbiyyatda da görünməmiş misilsiz bir hadisədir. Heç kim, heç bir Kant, heç bir Höte, heç bir Dante bunu deməyib. Heç kəs bunu deməyib.

Deyiblər ayrı-ayrı adamları Allah hesab ediblər Hökmədarları, ısgəndərləri, Isa Peygəmbəri Allah hesab ediblər.

Amma "hər kəs Allahdır" deyəsən, özü də elə bir vaxtda ki, bəzən Teymurləng bir döyüşdə 40 min "al-lahi" divara tikirdi.

Elə bir vaxtda bir qom adam ola-san, kənd-kənd, küçə-küçə, şəhər-şəhər gur səslə "Ənəlhəqq" deyə-deyə gedəsən.

Bu, böyüklüyün zirvəsidir!

Beləsi yoxdur!

Ona görə biz böyükük!

Bizim böyüklüyümüz elə-belə bağlılı ilə deyil. Bizim böyüklüyümüzün idrakı, fəsəfi, İnam mənası var.

Təəssüf ki, bunu etmirik. O başqa məsələ. Mən bu gün heç bir adı səhbət-filan eləməyəcəyəm. Bizim məclisimizin səviyyəsinə uyğun

deyil o. Biz müqəddəsçiyik. Hamimiz. Heç olmasa bu anda.

Dədə Qorqud nəslindənək.

Dədə Qorqud ağsaqqallığının rəmziidir. Ağsaqqal bir zaman filosof idi. Ağsaqqalın sözü zəhmlı idi. Ağsaqqal həm də qılınc adamı idi, həm fikir adamı idi, həm məshətxan idi. Yeri gələndə sazçı idi. Şair idi, çox böyük söz idı "ağsaqqal".

Dədə Qorqud onun rəmzi idi. Təəssüf ki, biz ağsaqqallığımızı tam itirməmişikdə də itiririk. İndi ağsaqqallığının özü balacalanıb. Ağsaqqal özünü cavan kimi göstərmək istəyir. Əksinə, qocalıq özü ucalıqdır! Bu ideya ləğv olunub az qala. Qocalıq ucalıqdır. Bir zaman o Ucalığın rəmzi Dədə Qorqud olubdur.

Hələ bu da hər şey deyil. Bütün dünyada eşq adına milyonlarla sətir var. Qərbədə də, Şərqdə də eşqdən yazıblar. Lakin Füzuli kimi eşqin dəlisi, divanəsi, məcnunu, dahisi yoxdur dünya ədəbiyyatında. Nə Hafız, nə Höte, nə Sədi heç biri Füzuli səviyyəsində deyil eşqdə. Nə Platon. Çünkü Füzuli sübut edir ki, eşq elə bir bəladır ki, bu bəladan yüksək əslində bütün dərmanlardan artıqdır. Ona görə həkim əger onu xilas eləmək istəyirsə, həkim qəlet eləyir, qoy onu elə eləsin ki, qoy bu dərdə artıq giriftar olsun.

*Eşqdən canımda pünhan bir mərəz var, ey həkim,*

*Xalqa pünhan dərdimi izhar etmə, zinhar, ey həkim.*

*Var bir dərdim ki, çox dərman dan artıqdır mənə,*

*Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim.*

*Gər basıb əl nəbzimə, təşxis qıl-san dərdimi,*

*Al əmanət, etmə hər bir dərdə, ey həkim.*

*Gəl mənim tədbiri bihudəmdə sən bir səy qıl,*

*Kim olan bu dərdə artıraq giriftar, ey həkim.*

Dərdən qaçanlar da var, dərdə qucaqlayanlar da var.

Dərdə böyükənlər də var, dərdə balacalanıb heç olanlar da var.

Dərd özü də yükdür. Onun da öz çörəkçisi var: "çörəyi ver çörəkçiye, birini də artıq". Bax, Füzuli həmin o zər qədrini bilən zərgərlərdəndir, dərd qədrini bilən dərdmənlərdəndir.

Füzulidə din səviyyəsindədir eşq! Özü də bunu yalnız qadın-kışı səviyyəsində anlamayın. Qadın-kışı məsələsi deyil tekce bu, Məcnunluq tekce qadınla kişi məsələsi deyil. Adam Vətənin də dəli-divanəsi ola bilər. Adam fəlsəfənin də dəli-divanəsi ola bilər. Hər kəsin özünün "Leyli"si var. Hər kəsin özünün məcnunluğu var. İntəhası, Füzuli bunu elə gözəl açıb ki, elə dəhşətli səviyyədə, elə böyük obrazla, elə pafosla, elə təşbehlə, elə ustalıqla ki, buna bərabər heç kəs yoxdur. Nə Hafız ki, Hafizi ən böyük eşq şairi sayanlar var, nə Dante - Avropanın Hafizi.

Xahiş edirəm, səs olmasın! Suallarınızı yazın verin. Bütün suallarınıza cavab verəcəm. Amma səs olmasın. Məne imkan verin, yaxşı fikirləşim. Bu elə-belə görüş deyil, bu əldəqayırmaya görüş deyil.

Bəşər tarixində gözəl müsəqilər var. Bəşər tarixində gözəl simfoniyalar var. Bax var, Beethoven var, heç kəs onları inkar eləmir. Amma bəşərin müğamati yoxdur. Bəşərdə elə müsəqi yoxdur ki, addım-addım, pillə-pille "Mayeyi-Çahargah"dan başlayasın, sonra "Bəstə-Nigar"a keçəsən. "Bəstə-Nigar"dan sonra "Hasar"a keçəsən, "Hasar"dan sonra addım-addım "Mənsuriyyə"yə qalxasan, ilahiləşəsən. Müğam özü ilahilik halıdır. İnsan addım-addım qəmə, kədərə, əzaba qərq olur, sonra artıq təmizlənir. Və bir məqamda o qədər təmiz olur ki, o qədər ilahi olur ki, özü Allah ilə görüşür - "Mənsuriyyə"də. Şəmsdə olduğu kimi. Müğamı olan xalq özünü balaca saya bilməz. Onun yəqin ağılı yoxdur ki, o özünü balaca sayır.

Amma çətin məqamlarda bəzən ətrafa baxanda görür ki, eşi, heç kəs yoxdur. O zaman yaxşı bir "Çahargah" a qulaq asın, yaxşı bir "Səgah" a qulaq asın, dərindən onu anlayın. Onda fərəhiniz elə artacaq ki. Çünkü müğamin səsində işq var, müğamın kədərində işq var, müğamın

mİN hallarında işq var. Şöbələrin hər biri işığın bir tərefidir, bir halıdır.

Muğam bitəndə insan böyük bir yol keçir, muğam başlayanda insanın gözünün qabağına böyük bir yol gəlir - Müdrilik yolu, İdrak yolu, fəsəfə yolu. Addım-addım yoxusu çıxırsan, bəzən təntiyirsən, "Bəstə-Nigar"da ağlayırsan, bütün qəmin ensiklopediyasına baxırsan, haldan-hala düşürsən, qəmin bütün çeşidlərini görürsən, kədər etirafını görürsən, kədər izharını görürsən, kədər odunu görürsən, əzabını görürsən. Sonra qalxırsan, ondan da artıq olursan, "Hasar"laşırsan və sonra bir məqamda, - "Mənsuriyyə"nin zəngülələrində birdən hiss edirsən ki, nəsə tamamilə ehtiraslı, qeyri-adi, yerə-göyə sığmayan bir hal var sənin daxilində. Nəyisə gözləyirsən, onu görürsən, ona qovüşsən.

Saz Türkün Mahiyyətini aşkara çıxarı. Türk nədir? Türk həm mərd, həm də zərif. Həm qılinc şaqquiltisi, həm ləlimək. İkisi də bizim sazda var. Yaxşı qulaq asın, qılinc şaqquiltisi da var, eyni zamanda ləlimək var, zəriflik var. Əsl böyük adam kimdir? Əsl böyük kişi kimdir?

Qadınıyla, sevgilisiyle, dostuya, qardaşyla zərif, incə, az qala qırılan bir sim - sarı sim. Düşmənlə - qılinc. İkisi də sazda var!

Və bütün bunların hamısını üümüniləşdirib, mənim birinci sözüm, özümə dediyim və sizə dediyim söz ikisi də birdir, ondan ibarətdir ki, biz böyük xalqıq, lakin bizim böyüklüyüümüz coğrafi böyüklük deyil, bizim böyüklüyüümüz həcm böyüklüyü deyil, hərcəndi həcmimiz də az deyil. Ən azı 30 milyonuq, cənubla bir yerde. Və Türk Dünyasını götürsək, təxminən 150 milyonuq. Ən azı.

Ancaq bundan söhbət getmir. Bizim ruhani xilqətimiz hədsiz dərəcədə böyükdür. Mənim dediyim söz bundan ibarətdir. Lakin bizim mətəm günlərimiz də var, böyük. Yenə o şeyi ki, siz bilirsınız, mən onu sizə deməyəcəyəm. Bilmədiyiniz deyəcəyəm. Mən bilirəm nəyi bilirsınız, nəyi bilmirsınız. Çünkü siz özümdən ayırmıram.

Bizim birinci fəlakətimiz, tarixi

matəmimiz, bizim eradan əvvəl, beşinci əsrde bizim böyük Midiyamızın - bütün bəşərin "xüsusiələr ölkəsi" adlandırılan, Midiyamızda fars Kirin - onun başqa bir adı ki, Xosrovudur, özünün hökmədarı və qohumu olan Astiyaqa qarşı xəyanətin-dən başladı.

Hökmdara qarşı xəyanət elədi fars Kir. Və bizim süqutumuz başladı, dövlətsizliyimiz başladı. Midiya süqut elədi. Xüsusiələr ölkəsi, Maqlar ölkəsi, bütün dünyanın "bir nömrəli" ölkəsi, onun içində, demək olar ki, Ərəbistanın çoxu ora daxil idi, Ermənistan ora daxil idi, Vavilon ora daxil idi, eyni zamanda hər şeydən əvvəl onun dəhşətli ruhu var idi, Sumerlərdən gələn. Ondan sonra dövlətsizlik girdabına düşdü. Bugünə qədər də o girdabdayıq. Nə qədər çalışdıq, ondan sonra özümüzə gələ bilmədik. Elə sarsıntı oldu. O boyda bina elə uçdu ki, bizim üzərimizə, hələ də çıxa bilmirik o sarsıntıdan. Quyuya düşdü, dövlətsizlik quyusuna. Qoltuğa düşdü, bizim eradan əvvəl, beşinci əsrde. Bax, buna biz yas tutmalıyıq, mətəm hesab eləməliyik, ağlamalıyıq. Amma kişi kimi, qadın kimi zingitili yox, ağlaşmağımızdan da gərək işq yağsın. Füzuli kimi ağlamaq. Dörd əsrdir ki, öz göz yaşı ilə Füzuli bu bəşəriyyəti işıqlandırır.

İkinci mətəm, yasımız bizim eranın doqquzuncu əsrində Babəkimizin vəfatı, bayaq onu mən dedim, ona görə qısa şəkildə onu deyəcəm ki, bizim nəinki Babəkimizin qolunu kəsdilər, bizim yenilməzliyimizin qolunu kəsdilər. Biz mütileşdik ondan sonra. Yenilməzliyimizi əlimizdən aldlar xəlifələr ve onu dara çəkdilər. Yenilməzliyimizi dara çəkdilər. Biz belə deyildik, biz məqrur idik. Elə ki, biz başımızı əydik, əyildik. Bu baş verdi. Rəiyətəşdik, Təbəqələşdik, qorxduq, mütileşdik.

Allahdan qorx dedilər, sonra hökmdardan qorx, sonra xandan, sonra katibdən Beləliklə, tale yarandı, qorxu taleyi.

Üçüncü yasımız Şah İsmayıllı Xətainin Çaldıran səhvi. Özünün qan qardaşı olan Səlimlə döyüşü.

(ardı səh.16-da)

Türk türklə döyüşəndə türk mehv olub. Türk türklə döyüşəndə türk həmişə uduzub.

Kimiydi Səlim? Səlim Osmanlı türkü idi. Kim idi Şah İsmayı? Azərbaycan türkü idi. Oğuz idi ikisi də. Ikisi də Səlcuq nəslindən idi. Bir-biri qırıldılar. Ve burada səhv, açıq deyək ki, Şah İsmayılin idi. Bizim böyüümüzün, dəhimizin, ölməzimizin səhvi idi. Aranı vurdular. Şah İsmayıla dedilər ki, Səlim sənin Azərbaycanına qarşı olacaq. O istəmir ki, sən Azərbaycan yaradasan İranda. Onu sevmir o. Ara vurdular, neylədilər və döyüş başladı - "Çaldıran dehşəti". Qırıldıq orda. Şah İsmayılin ən böyük xətasıdı Çaldıran döyüşü - Səlimlə döyüş.

Bununla da qurtarmır bizim fəlakətimiz.

Dördüncü fəlakətimiz 1828-ci ilde mənim xəbərim olmadan, Azərbaycandan bir nəfər nümayəndə olmadan, Çarla şah - İran şahı ilə rus çarı mənim taleyimi həll edir. Mənim Arazımı iki hissəyə bölür. Bir hissə-

ni İranlaşdırır, o biri hissəni ruslaşdırır. Adını da "prisoyedineniya" qoyurlar. Bunu da biz bayram edirik. Belə də fəlakət olar? Fəlakətin kim bayram edər? Azərbaycan şaqqlandı əməlli-başlı.

Və bizim beşinci fəlakətimiz - matəmimiz Müsavat partiyasının güc-bəlayla, dırnağı ilə, dişiyə, bir az yaltaqlana-yaltaqlana, ingilisin topundan istifadə eləyə-eləyə, neyəsin? Vəziyyət pis idi. Birtəhər milli Azərbaycan hökuməti ?lan elədi. Və 28 apreli də, indi biz onu göye qaldırıraq. XI Ordu gəldi, bize "xilas" getirdi, - Milli Dövlətimizi ləğv elədi. İndi qəribədir, biz o Milli Dövlətə bayram edirik və 28 aprel də bayram edirik. Qəribə bir şeydir. Bu riyakarlıqdır. Siyasi oyundur. Səmimiyyət yoxdur burda. İki si də bayram ola bilməz. Yasdan bayram çıxmaz.

Gəldilər, içəri girdilər və dedilər ki, XI Ordu, dişinə qədər süngüləşən ordu Əletdə dayanıb və Xəzər donanmasının topu da var, sənin

bu saat parlamentinə tuşlanıb. Nə edəcəksən?

Belə gətirdilər bize "səadəti". Onu bayram edirik həyasızcasına, riyakarcasına

Bu bizim beşinci dəhşətli yasıımızdır ki, ondan sonra başlıq özümüzün fəlakətimizi bayram eləməyə, şeir yazmağa və başlıq məddahlığa, Süleyman Rüstəmləşdik. 1935-ci ildə Hüseyin Cavidin başı kəsilən vaxtı başladı deməyə ki: "el azaddır, gün azaddır, dil azaddır, söz azaddır", nə bilim nə azaddır. Həyasız olasan ki, belə bir şey yazasan. Ancaq həyasızlıq adıleshdi, rəsmiləşdi, ordenləşdi, sosialist realistləşdi.

Lakin mən sizin qanınızı qaralmaq üçün demirəm, əger bizim böyüklüyüümüzü tərəzinin bir tərəfinə qoysaq, bizim matəmimizi o tərəfinə qoysaq, böyüklüğümüz mətəmliyimizi keçər, ötər

**(Asif Ata Ocaq ideyalarına yönəlik Gələcəklə bağlı nikbin fikirlər izhar edir-Söylü Atası.)**

# Yönüm Asif Ata Amalına doğrudur

**A**sif Ata ilə tanışlığım hələ yetkinlik yaşına çatmadı, təxminən 14-15 yaşlarında olmuşdu. Valideynlərim onun televiziya vasitəsilə yayılanan müsahibələrini, çıxışlarını izleyidilər. Hərdən mən də baxıb qulaq asırdım. Əlbəttə, mən deyə bilmərəm ki, o zaman Asif Atanın dediklərini başa düşürdüm, anlayırdım. Yox! Amma məndə bu insana qarşı maraq yaranmışdı. Dedikləri ağlıma çatmasa da halıma çatdı. Bu insan başqaları kimi danışmur, düşünmür, nəsə fərqli şeylərdən - mənəviyyatdan, idrakdan, əqidədən, ruhaniyyatdan, insandan danışındı.

Təbii ki, bu sadaladığım sözlər gündəlik həyatda tez-tez rast geldiyimiz, işlətdiyimiz sözlərdir. Amma Asif Ata bu sözləri çox fərqli danışındı. Fikirlərinin, mülahizələrinin, yeni meyarla deyildiyini hərkəs duyurdu. Böyük filosofdur Asif Ata!..

Zaman keçdi. 1997-ci ildə Asif Ata vəfat etdi. Fikirlərinin, ideyalarının, görmək istədiklərinin özüyle qəbrə getdiyini düşündüm və onu da itirdiyimiz ziyalılardan

biri hesab elədim. Təxminən bir il bundan önce bir nəfərlə, tamam təsadüf nəticəsində, ünsiyyətimiz oldu, tanış olduq. Bu şəxs özünü İnamlı Ata kimi təqdim etdi. Adının və soyadının qeyri-adi olduğunu bildirdim. Asif Ata Ocağıının Evladıyam dedi. Nə qədər qəribə səslənəsə də, halımda dəyişiklik hiss etdim. Sevincdən həyəcanlandım. Demək məsələ heç də düşündüyüm kimi deyilmiş. Asif Ata haqqında xeyli söhbət etdik.

Əlaqə saxlamaq üçün telefon nömrəsini aldım. Sonralar ara-sıra İnamlıya zəng edir, söhbətləşirdik. Bir gün vədələşib görüşdük. İnamlı məni Ocağın İnam Evinə getirdi.

Axşamüstü idi. Burada Ocaq Yükümlüsü Söylü Atası hansısa qəzetə müsahibə verirdi. Sakitcə bir qıraqda əyleşib gedışatı izledim. Arzularımın, istəklərimin aydınlıqla ifadəsini dinləyirdim. Heyrət varlığımı bürümüşdü. Müsahibə bitdikdən sonra çay süfrəsində xeyli söhbət etdik, - xalqımız, dəyərlərimiz, mədəniyyətimiz haqqında. Söhbət zamanı mən özüm üçün bilgilərimdə olan dağınıqlığı müəyyən etdim və idrakımın hələ durulmasına, inkişaf etməsinə ehtiyac olduğunu düşündüm.

**(ardı səh. 17-də)**

Həmin gündən sonra mənim Mütləqə İnam Ocağına gəlib-getməyim, belə desək, vərdiş halını aldı. Bütün dəvət aldığım tədbirlərə sevə-sevə qatılıram. İlk gəldiyim vaxtlarda Asif Atanın sıradan bir insan kimi ölmədiyini, onun fikirlərinin, ideyalarının, görmək istədiklərinin onunla getmədiyini anlamağa başladım. Ataya sevgi içimdə getdikcə böyüyürdü. Onu mən də Ocağın Evladları və başqa İnamçılar kimi Peygəmbərim ola-raq qəbul etdim. Nə idi məni buna cəlb edən? Asif Atanın Amalı. Bəs Atanın Amalı nədir? Asif Atanın Amalı ümumilikdə insanlaşma yolu, sivilizasiyası deməkdir. Asif Ata haqlı olaraq indiyə qədər yaradılmış bütün dini dünyabaxışları və ictimai-siyasi quruluşları insana gəreksiz hesab edir. İstər dillərdə, istərsə də ictimai-siyasi quruluşlarda insan öz qiymətini al-mayıb. Bu üzdən Asif Ata yaratdığı Mütləqə İnam ruhaniyyatında və felsəfəsində insanı diqqətə gətirir. İnsanı qul, bəndə adıyla aşağıla-mağı rədd edir. Soylu Atalı demiş: "Asif Ata insana deyir ki, sən özünü zamanla müqayisə etmə, bəs it gerçəkliliklə müqayisə etmə. Mütləqə müqayisə et! Çünkü sən daxiliндe Mütləq gəzdirirsən!" Bəlli, bəşər tarixində ilk dəfədir ki, insana belə yüksək qiymət verilir. Ata Amalının əsas hədəfləri Dinin İnamla, Siyasetin Həqiqətlə, Məd-diyyatçılığın Ruhaniyyatla əvez olunmasıdır. İndiki həyatımızda mövcud olan hər şey demək olar ki, köçürülmədir. Bu gün xalqımızın özünəməxsus heç nəyi qal-mayıb. Bugünkü mədəniyyətimiz də hibrid bir şeydir. Avropa, rus, ingilis, ərəb, fars təsirlərinin qarışığından ibarətdir mədəniyyəti-miz. Bunların hamısı ayrı-ayrılıqda həyatımıza öldürəcü təsir göstərir. Bu səbəbdəndir ki, həyatımız dağınıqdır, heç nədə müəyyənlik



yoxdur.

Artıq demək olar ki, inkişaf dövrü kimi qəbul etdiyimiz son iyirmi ildə içimizə gələn yeniliklər, istər geyim, istər idarəetmə qay-daları, ruhumuzun işığını söndürür, özümüzə, gələcəyimizə ümidiyimizi də heçə çevirir. Gəncərimiz bu təsirlərdə vətən sevgisini itirir, milletləşmə yolunda fəal bir addım atmağa özlərində təpər tap-mırlar. Təəssüf ki, dövlətimizin də bu problemləri həll etməyə gücü çatır. Çünkü dövlətimiz bəsit, ci-liz, hər biri xarici gücə bac verən, xalqın mənafeyini, ləyaqətini al-çaldan, qurban verən və xalqı zor gücünə əsarətdə saxlayan mə-murlarla idarə olunan bir dövlətdir. Dünyagörüşümüze çevrilən əreb-çilik, farsçılıq, yurdumuzda insa-nın mənasından ayrılmاسını, hey-van səviyyəsinə endirilməsini, lay-iq olduğu qiyməti almamasını, milli kimliyi əsasında özümləşməsi-nin qarşısını almağı təmin edir. Di-nin uydurduğu qismətçilik məhdudiyyəti insana imkan vermir ki, özünü etnik mənliyi üzərində qur-sun...

İnsanın milli varlığını dərk elə-məyə kömək edən məsələlərdən biri də ədəbiyyatdır. Ədəbiyyati-mız bu gün bizi sevindirəcək du-

rumda deyil. Təqlidçi, özgə yazar-ların baxışına əsaslanan bir sə-viyyədən ibarətdir. Yazarın sər-bəst şəkildə təbiətlə, insani dünya ilə ünsiyyətindən, gerçek həyatla bağlılığından yaranmayan bir ədə-biyyat milli yönə çevrilə bilməz.

Bu əskiklərin hamisi əsində xalqın yoxluğunu ifadə edir. Xalqın xilasını xalqdan uzaqlaşdırır. Ona görə də Asif Atanın Amalı düşünürəm ki, insansızlığın, vətənsizliyin aradan qalxması demekdir. Bu Amal ilə bəşəriyyətə yeni nizam gelir. Bunun sayesinde Azərbaycanın mədəniyyəti basqı altından çıxar, başqa xalqların mədə-niyyətinə doğmalaşar, onların mə-dəniyyətindəki qabaqcıl cəhətlər-dən bəhrələnər, öz mədəniyyəti-nin gözəlliklərini başqa xalqlara təqdim edər. Adət-ənənələrimiz özümləşməsi, milli düşüncəmiz, milli şüurumuzun inkişafı əsasında hər bir problemimiz həllini tapa bilər. Böyük adət-ənənələrimizdən olan toyumuz Beşikbaşı Mərasimi ilə əvez olunar, ailələrimiz ailəyə bənzəyər. Yasımız ərebçilik təsi-rindən çıxar...

Ümumilikdə vətənimiz bütövlə-şər, bölünmüslük aradan qalxar, insanımız millətəşər, Dövlətimiz millileşər. Öz xalqını, öz varlığını qorumağa qadir olar...

Atamız var olsun!

Vüqar Güntay



İnamlı AtaLİ

**Ocaq Kamilləşmə ünvanidır. Asif Atanın bənzərsiz, təkrarolunmaz ömründə biz bunun canlı şahidi olduq. Ocağın prinsipləri əsasında insan özünü yenidən yarada, özünü yeni, fərqli biçimdə görə bilər. Ata deyir ki, "Ocaqçının natiqliyi, təşkilatçılığı və yazarlığı olmalıdır". Ata yazarlıq deyəndə xalqda ruhaniyyatın oturmuşmasına qulluq göstərən yazarlığı nəzərdə tutur. Həm də hər bir Ocaqçı öz ömrünü öyrənməli, araşdırmalı, nəticəsini yazıya almalıdır və bununla da özündəki dəyişikliyi müşahidə etməlidir. Yazılan ömr yazısı zamanlar üçün bir örnək olmalıdır.**

Ocaqçının təşkilatçılığı Ocağın xalqlaşması baxımından xüsusi əhəmiyyətə malikdir. Evlad Ocağı insanlara təqdim eləməyi və onların diqqətini Ocağa cəlb etməyi ləyaqətlə həyata keçirir. Təbiidir ki, Ocağın ideyalarını çatdırmaq üçün natiqlik bacarığı olmalıdır. Ocağı səbirlə, ardıcıl, anlaşılıqlı şəkildə çatdırmaq tələbi durur Ocaqçının qarşısında. Bunun üçün ruhani bilik eldə edilməlidir. Doğrudur, Ocaqçı üçün ruhani biliklərin əldə olunması işin bir cəhətidir. Nəzəriyyə ömrə daxil olmalı və gerçək əməllərdə öz əksini tapmalıdır. Əks halda Ocaqçılıq baş tutmur. Yaşamasan göstərə bilmirsən. Ocaqçının xalqlaşması yaşadığı ömründən çıxış etməsidir. Bu isə Ocaqçının fəaliyyətində fərəhli hal yaradır. Onun ömründə Amallaşma, Xalqlaşma və

## Ocaqçının kamilləşməsində Mərasimlərin və başqa Ocaq tədbirlərinin rolu

Kamilləşmə fərəhçiliyin qaynağı olur.

Dünyada, həyatda, gerçeklikdə baş verən qarşıq, antiinsani hadisələr Ocaqçının qəlbine şübhə toxumu sala bilmir. O, inamında qəti olur, fərhəsizliyə enmir. Ruhun enib-qalxması ömürdə ziddiyətlər yaradar...

Ata yazar ki, "Ruh səni ideala, Mütləqə çağırır və beləliklə də, ən murdar şəraitdə bele təmiz saxlayır".

düşünmüdüdür. Ata tələbinə görə Ocaqçı iki-üç ilə kamillilik səviyyəsinə yetməlidir. Ata Ocaqçını özüne qarşı amansız olmağa, ancaq inamsız olmamağa çağırır. Mərasimlərdə Ocaqçı öyrənir ki, insanın müstəqilliyi o zaman baş tutur ki, o, ömrünə bərabər əməllerin sahibi olur... Mərasimdə Ocaqçı anlayır ki, insan azadlığı özü əldə edə bilər. Azadlıq zərurət deyil - Mütləq tələbdir. Mütləq azadlıq tələbi mənəvi zənginlik



30/12/201

Ruhlu olmaq - özünü öyrənmək, özünü saflasdırmaq, özünü tanımaq, özündə böyüklüyü aşkara çıxarmaqdır. Bütün bunlar Ocağın ruhani mühitində öz təsdiqini tapır. Bu baxımdan Ocaqçının kamilləşməsində mərasimlərin, tədbirlərin, ruhani səfərlərin danılmaz təsiri var. Ocaqçılardan bir arada olması özü məktəbdir.

Hər bir mərasim Ocaqçında ruhani məsuliyyət hissi yaradır. Ocaqçı hansı yükün altına girdiyinin fərqi nə varır. Anlayır ki, bütün bəşəriyyətin varlığını ifadə eləyən bir yükün fərəhini yaşayır. Mərasimlərdə hər bir Ocaqçının dediyi ruhani söz Ocaqçı üçün yeni hal yaradır. Birinin özüyle döyüşü o biri üçün örnek olur. Bir növ Ocaqçı Amaldaşı üçün mənəvi güzgü anlamı daşıyır. Öyrənir və öyrədir. Bu səbəbdən də Ata, Ocaqda mərasim biçimini

yetirir. Mənəviyyatı zengin olan insan özüne sahib olur - azadlıq budur - Kamilliyin meyarı! Kamillik ruhani intibah vasitəsilə özüne sahib olmaqdır.

Ocaq toplantılarında Ocaqçı anlayır ki, gününü mərasimlərdə yaşadığı hal üstə yaşasa, onun kamilləşməsi xalqda böyük işlər görə bilər. Tədbirlərdə iştirak edən Ocaqçı özüyle üz-üzə qalır. Ulusuna, Yurduna gərək olmaq tələbiylə yaşayır...

**Bələliklə, Ocaq kamil insan yetişdirir. Ocaq Mərasimləri dünyani, həyatı, cəmiyyəti dəyişməklə, insanın dünyaya, həyata, təbiətə münasibətini təzələməyə, yeni insan yaratmağa qadir olan Ruhani bir məktəbdir. Ocaq kamil insan yetişdirir! Atamız Var olsun!**

# Ocaqçılıqda ruhani səfarin özünaməxsusluğunu

**İnsanın içi həqiqətlə dolanda səfər ehtiyacı yaranır. Mənəni dərk etmək və onu paylaşmaq. İnama yetmək və İnama yetirmək. Ocağımızda ruhani səfər hadisələrdən biridir. Bu ənənə Asif Ata Ruhaniyyat Ocağını qurduğu gündən başlayıb. Atanın keçirdiyi görüşlərin hamısı səfər xarakterli olub. Ata Azərbaycanın bölgələrinə, Rusiyaya, eləcə də Borçalıya səfərlər edibdir. Hər bir görüşdə Ata Azərbaycanı qurmağın harayını çəkirdi. Bu haray mitinqlərdən, dəbdəbəli kürsülərdən deyil, Fikir Evlərində, ürəklərdə eşidilirdi. Türk adının yasaq olunduğu bir dövrdə Ata Ruhani türkçülük toxumları bacarırdı ürəklərdə.**

**A**ta deyirdi ki, Türk Türkə birləşsəydi, Ruhani Birlik baş tutsaydı, Dünayımız başqa Dünya olardı. Zərdüşt İşığı qarənlıqları yaradı, Babək yenilməzliyi mütiliyi yenərdi, Dədə Qorqud Ağsaqqallığı hərcayılıyə son qoyardı, Hürufi insanlıyi cəhaləti qovardı, Füzuli harayı məhəbbətli ürəklərə yol olardı, Muğam ehtizazı həqarəti susdurardı, Saz sehri mənəvi buzları əridərdi! Dünya Dəllala, Siyasətbaza, Riyakara, Fitnəkara qalmazdı - Qərb də durulardı, Şərq də... Hər bir görüş bir məktəb idi, insanların ruhu böyükürdü. Bu gün də Ocaqçının daim ruhani kökdə qalması üçün səfər mühüm hadisedir. Elədən elə, bölgədən bölgəyə, dostların ünvanlarına, öz içine səfərlər!

Tarixə diqqət ayırsaq görərik ki, yeni dünyagörüşlərin gelişisi ilk vaxtlar insanlar tərəfindən düşlənmişdir. Ancaq məcbur edilmişlər. Məcburiyyət insanı dəyişmək məqsədi güdmür. Ona görə də insanları gözüyüməlu etiqada gətirmək, Allah xofuya qorxutmaq, yaxud cənnətə şirnidirmək zoraklıq idi. Ona görə də İnsanlığa xilas gətmədi. Çünkü burda məqsəd İnsan deyil, fövqəltəbi qüvvə idi. Yurdumuza Asif Ata İnamının gelişisi bu ehkamı darmadağın edir.



Ataya Evlad olmaq ömrün yönünü dəyişmək deməkdir. Mütləqə İnama qəbul etmək, həm də yeni bir səviyyədə yaşamaq olur. Ruhaniyyat əsasında qurulan bir həyat tələbində - İnama, İdraka, Mənəviyyata, İradəyə, sevgiye, fədakarlıq, müqəddəsliyə, qeyrətə, ölməzliyə, aşiqliyə yetirən bir mühit deməkdir Ocaq mühiti. Bu mühitdə yaşadılaca, fərəhini, yetdiyin həqiqəti bölüşmək ehtiyacı yaranır.

İçinə həqiqət düşübsə, o səni rəhat yaşamağa, adı ömür sürməyə, cəmiyyətçiliklə barışmağa qoymayacaq və sən daim öz İnamına və sevginə layiq mühit yaratmağa can atacaqsan. Özüylədöyük, Amallaşma, labüb şə-

kildə Xalqlaşma ehtiyacı yaradır. İnsan özü olmaq istəyir, özü üzərində yüksəldikcə başqalaşma ehtiyacı yaranır. İnamın özümləşdirmə qüdrətini hamiya bəyan edir. Başqasında özünü görmək, onu İnama qovuşdurmaq, yadlaşma fəlakətindən xilas etmək tələbi ilə yaşayırsan -

səfərə çıxırsan. Hamının gözündə kicilən, söyülen, balaca görünən Yurdumuzun ləyaqətini sevdirmək isteyirsən. Bu, Müqəddəs əməldir - Mütləqə İnama çağırış, İnsanlıyə çağırış. Müqəddəslək axtarışından yaranan din insana inanmadığı üçün inama çevriləndi, ürəklərə hakim ola bilmədi. Bu səbəbdən də zora əl atdı. Zor üstə quruldu münasibətlər, dövlətlər. Ona görə də insan dində özünü tapa bilmədi. İnamın insana gərəkliyi ağıllara çatmali, fərəhinə çevriləlidir. Ruhani səfərlər bu müqəddəs görevi həyata keçirmək üçün əvəzedilməz quruculuqdur!

**Atamız Var olsun!**

**Üstün Atah**

# VI "Qutsal Öyrənim Günü" tədbirindən çıxarış

**Soylu Atalı:** *Biz Asif Atanı, onun "Qutsal Bitiq"lərini əsaslı şəkildə öyrənməyi bu gün də davam edirik. Xalqımızı qurmayan, onu içəridən qutsallığa doğru dəyişməyən kitablar bizim üçün qutsal deyil. Bizim üçün qutsal kitab biziz, xalq olaraq, gələcəyə aparan kitabdır. Ona görə də biz öz Qutsal Bitiyimizi öyrənib onun əsasında sabaha getmək uğrunda çalışırıq, İnsanılık Amali ilə yaşayırıq. Mütləqə İnam kitabı bütün kitablarımızın cövhəridir.*

*(Nurtekin qoyulan mövzularda - Mütləqə İnam kitabından, "Təbiətə etiraf" və "Cəmiyyətə görüş" bölümünü danişib şərh etdi).*

**Göylü:** Birinci sualı mən verəcəm. Elə birinci cümle: "Sən məni başqa canlılar kimi yaratmışdır". İnsanı təbietmi yaratmış? Nə demək istəyir Ata?

**Nurtekin:** Bizim fəlsəfəmizə görə insan öz Mənasından yaranıb. İnsan mənaca əzəli, əbədi, sonsuz, kamil varlıqdır, yəni o hardansa başlamayıb. Ata deyirdi ki, həyatda nəyinse başlanğıçı varsa, deməli onun sonu da var. Məhz o başlanğıçı biz götürmüürük. Yaratmaq məsələsinə gəldikdə isə...

**İsa Mehdioglu:** Ataya görə necə yarandı? Yaxşı sualdi.

**Nurtekin:** Ataya görə əvvəli olanın sonu var. Bize görə əvvəl yoxdu.

**Soylu Atalı:** Deyirsən ki, bizdə əvvəl yoxdu, əzəl var. Onda belə bir sual yaranır. Sənin bu dediyin nəyə şamil olunur? Əvvəl yoxdu, əzəl var. Bəs mən doğulub ölürem axı?

**Nurtekin:** Bu əzəl məsələsi gerçəkliyə şamil olunmur...

**Göylü :** Mən belə başa düşürəm ki, Ata "Təbiətə etiraf"da insanı bioloji cəhətdən qabardır ki, "sən məni başqa canlılar kimi yaratmışdır", bioloji cəhətdən yaratmışdır, sonda da onunla qurtarır ki, amma mən ruhani varlığım.

**Soylu Atalı:** Təbiət, sən mənim cismimi yaratdırın, sənin yaratdığınıñ cismimdə isə sənin yaratmadığın Məna var. Necə ki, təbiətdə ali məna var, ruhani qüdrət var, həmin əzəli,



əbədi olan qüdrət var, sənin özündəki Məna fiziki yaratığının içinde (özündə) var. Mən bədən olaraq, cism olaraq səndən (təbiətdən) yaranıdım, amma səndəki Mənadan ayrı deyiləm. Səndəki Məna məndə - təzahürdə özünü göstərir, yaşayır. Mənanı təbiət yaratır, təbiət təzahürü yaradır. Məna özü yaranır, o əzəlidir, əbədidir. Əzəli, əbədi olan təbiətdədir, təbiəti oluşdurur, təbiətdən oluşdurur. Təbiət ayrı-ayrı cəhətləriyle olur və ölüür. Həc vaxt bütövlüyü yox olmur...

**İnamlı:** Ağıl təbiətinmi insana verdiyidir, bəs ruh insanın sonradan qazandığıdır mı?

**Nurtekin:** Ruh sonradan qazanılan deyil, ruh insanın daxilində var. Ata nəyə görə deyir ki, özüyəldəyüs sayesində o, imkanını aşkarlamalıdır. Mən metroda gelirəm və baxıram insanların üzünə. O insanların üzünə baxmaq mənim ehtiyacımdır. Bəzən də heç baxmırəm. Mən daha çox insanların üzündə bədbinlik görürrəm, qüssə, kədər görürrəm. Nəyə görə insan daha çox fərəhlənməsin, ümidi

olmasın, işıqlı olmasın?! Axi həyat onu əzir, onun həyat qayğıları daha çoxdur. Amma onun ruhu var. Özümü də getirirəm gözümün qabağına, mən necə olardım? Axi mən də Ocaqda olmasaydım, onlardan

biri olardım. İndiki qədər ümidi, inamlı olmazdım. O inamı, o ümidi mənə Ocaq verdi. Ocaq getirib mənim içimə qoymadı, Ocaq mənim içimdəkini oyadı. Ruh hər bir insanın içinde var, sadəcə onu aşkarlamaq və böyütmək lazımdı. Özüyledöyük gərəkdir, yol gərəkdir, məqsəd gərəkdir. Ağılə gəldikdə isə, hər bir insanın ağlı var. Ağilla insan yalnız özünü qoruyur instiktiv olaraq. Təbiətdən faydalanan, təbiətə özü arasında vəhdətin qırıldığı görülür. Vəhdət yaranmadı. Nəyə görə biz deyirik "dağların vüqarında mənliyim yaşayır, çayların axarında mənliyim yaşayır". Təbiətdəki o gözəlliyi görünen insan olur. O görür və başa düşür ki, təbiətlə vəhdəti var. Bütün o gözəlliklər onun həyatının mənasıdır. Təbiət insanıdır. Bunu isə ağıldıan daha yüksək bir mərhələdə-idrakılıkde bilirik.

**Ramin:** Mən bilmək istərdim, ruh deyərkən məcəzi məna nəzərdə tutulur, yoxsa həqiqi? Yəni semit dirlərində olduğu kimi, ölündən sonra yaşıyan ruh varmı?

(ardı səh. 21-də)



**Nurtəkin:** Bizim fəlsəfəmizdə ruh ağızdan çıxan hava deyil, öləndən sonra gəzən can deyil. Bizim fəlsəfəmizdə Ruh - İnam, İdrak, Mənəviyyat, iradə birliliyi deməkdir. Mən danişarkən, yaşayarkən sən mənim əməlimdə ruhumu görürsen. İnamımın səviyyəsini, idrakımın səviyyəsini, iradəmin səviyyəsini. Füzulinin ruhu onun yazılıdır. İnsan daxilində Mütləq daşıyan varlıqdır. Nə qədər ki, o, adı yaşayır, onun inamı, iradəsi nisbidir. İnsan özüylədöyük vasitəsi lə inamını, idrakını, mənəviyyatını, iradəsini Mütləq çatdırır.

**Göylü:** O fikrin davamı kimi demek istəyirəm. Belə bir mənətiq var Atada, insanın ruhu var, təbieti duyur. İnsan həm də təbieti məhv edir, yəni ruhundan ayrıılır. Ruhundanmı, yoxsa ruhdanmı? Bir var insanın ruhu, yəni bir fərdin inamı, idrakı, Mənəviyyatı, iradəsi, insanda bu keyfiyyətlər nisbidirsə, deməli, onun ruhu da aşağı səviyyədədir. Bir də var ruh anlayışı. İnsan ruhdanmı ayrıılır, ruhundanmı?

**Nurtəkin:** İnsan ruhdan ayrıılır, insan əlbəttə ki, öz içindəki ruhundan ayrıılır. Ruh deyəndə kənardakı bir şey başa düşülməlidir təbii ki.

**Göylü:** Mütləq ruh deyirik. Ölçüdürmü ruh? Konkret ferdə bağlı bir şeydim?

**Nurtəkin:** Əlbəttə bir ölçü var. Biz bilirik ki, Mütləq olan necə olmalıdır. Mən biliyim ki, ona çatmalyam. Mən içimdə ona nə dərəcədə çatıram, o, ar-tıq başqa bir şeydir. Amma o, ölçü kimi var.

**Soylu Atalı:** Ruh ölçüdürmü?

İstənilən halda mənim yetdiyim ruh üçün ölçü var. Ruh nə qədər bütövdürsə, o bütövün yənə də öz ölçüsü var. Mütləq, ruh deyil, Mənadır. Ruh bütün nəzərlərini, baxışlarını, davranışını, - hər şeyini Mütləqlə müqayisə edir. Mənim inamım Mütləqlə müqayisə olunur, mənim idrakım Mütləqlə müqayisə olunur. Ruh ali keyfiyyətlərin qüdrətidir. İnam, idrak, mənəviyyat, iradə birliyidir ruh. Mən o inamda bütövləşirəm. Yəni mən Mütləq adlı ölçüyə qovuşuram. Mütləqlə vəhdətdə oluram, bir oluram. İnsanlıq adlı əzəli, əbədi Mənaya qovuşuram.

**Göylü:** Ata deyir "insan səy edirdi, çünki başqa cür sağ qala bilmirdi". İnsanın məqsədi sadəcə sağ qalmaq idi?

**Nurtəkin:** İlkin mərhələdə doğrudan da sağ qalmaq idi.

**Göylü:** Axi orda deyir ki, qurd quzu

ile yemlənirdi, başqasına dəymirdi. İnsan da zəruri olanı götürüb, kifayətlənə bilərdi. Amma o bütünlükə təbiətə həkim oldu.

**Soylu Atalı:** İnsanda mövcud olmanın şərtləndirən instinktlər var. Nəyin əsasında mövcud oluram, instinktlərin. Ancaq instinktlərin tabeliyində yaşamıram. Baxmayaraq, instinktlər məni qoruyur, mənim mövcudluğumu şərtləndirir. Ancaq instinktlər səviyyəsində dayanıram, yaşamıram, içimdəki ali qüdrətə yetirəm. Ona görə də, Atanın dediyi kimi, bu nöqtədə faciyevi aqibət yaşayıram, ikişirəm. Həm mövcud olmalyam, həm də içimdəki ali həqiqətə qovuşmalyam. Mövcud olmaq üçün qoyunu boğazlamalyam. Şəhər salıram, ağacları məhv edirəm. Mövcud olmağa can atanda bütövülüyündən aşağı enirəm. Mənim mövcudluğum, var olmağım nizamını tapmalıdır, özəllikcə təbiətə münasibətdə. Ancaq insana münasibətdə bütöv olmaq imkanım var. Burada vəziyyət fərqlidir. Mövcud olmaq üçün zəruri olanla yetərlənmək, insanı işsə talamamaq gərəkdir. Əməl ali hikmətləri məhv etməyə yönəlməlidir. Ali həqiqətlərə zərər vermədən nizam tapmalıyam.

İndi keçək mənim sualıma. Zatiqılıq nə deməkdir? Məsələn,

Xəstə Qasım günü keçmiş qocadır,  
Gələn bəzirgandır, gedən xocadır.  
Sərv ağacı hər ağacdan ucadır,  
Əsl qıtdır, budağında bar olmaz.

İnsan zatiqılıqdır, yəni nəcabəti yoxdur. Onda daxilində Mütləq gəzdi-

rən insan nə demək olur?

**Nurtəkin:** Mən ondan istəməyimlə deyil, gərək o özü-özündən istəsin ki, bir yana çıxsın. Mənim içimdə belə bir inam var ki, hər bir insan özüylədöyük vasitəsilə özüne yetə bilər. O səviyyəyə çatmasa da, heç olmasa pis əməllər görməz. Pis əməllər onu insanlıqdan uzaqlaşdırır.

**Soylu Atalı:** Nurtəkin, hesab elə ki, mən Qədərə inanıram. Bizzən öncəki dünyabaxışlar nə deyir? Məsələn, İslamin kitabından deyilir: "biz onun qulaqlarını tixadiq, qəlbini möhürlədik." Yəni Qədəri budur, ondan heç nə umma. O qurtardı.

**Göylü:** Zatiqılığın din bizə təlqin oləyir. Asif Ata elə demir axı!

**Soylu Atalı:** Qulaq as, "Əsl qıtdır, budağında bar olmaz" səhv deyir, Sərv ağacının budağında bar olur?

**Inamlı:** Sərv ağacının bar getirmək imkanı yoxdur.

**Ulusə:** Niye Sərv ağacı bar getirməlidir, gərək hamısı bar getirsin? Onun da gözəlli bar getirməməyindədir.

**Soylu Atalı:** Deməli eşi qıtdır. Bir milyarddan çox insan Qədərə inanır. Bunu onlara izah etmək gərəkdir...

**Nurtəkin:** Biz inanıraq ki, insan özünü kamilləşdirə bilər, amma elə ola bilər ki, onun fitrətində problem olsun, yaxud genində problem olsun. Məsələn, deyirler ki, filankəsin nəslə yalançıdır. Yalançılıq bir ailədən o birisine keçib. Bəlkə də Qədər deyəndə onu nəzərdə tuturlar? Amma buna Qədər deməzdim, insanların xarakterinin rolü var.

(ardı səh. 22-də)

**Göylü:** Genin rolu var. Bu, millətə də şamil olunur. Hər bir millətin özünəməxsus xüsusiyyətləri var. Deməli, bu, onlarda nəsildən-nəslə ötürülən bir şeydir. Bu, filan millətə xas bir şeydir. Genin rolunu görürəm və zatiqırıqlıq məsələsi də doğrudur bu mənada.

**İnamlı:** Əvvəla, Xəstə Qasım idrak adamı deyildi. O fikirlə razi deyiləm ki, millətlərə xas bir şey var. Mənəcə, bu, dəyişilməz bir şey deyil. Mən Asif Atadan sonra bildim ki, istənilən bir xalqın xarakterini dəyişmək olar, yaxşı mənada. Zatiqırıqlığa geləndə, yəne deyirəm, o söz öz məntiqini tapmayıb. O, Xəste Qasıma adı olan bir kəlamdır. İnsanlar dahilərin sözünü eşitmədi, özünü dəyişmədi. Ona görə də o zatiqırıqlıq ordan gəldi. İnsan öyrənmədidi, təbii ki, zatiqırıqlıq olacaqdı. Asif Ata məktəbindən sonra zatiqırıqlıq aradan qalxacaq.

**Soylu Atalı:** Mən bir sual verdim, hərə bir cür cavab verdi. Mən Qədərə inanıram. Niye inanmaliyam, niye inanmali deyiləm?

**Nurtəkin:** Qədər məsələsinə bele baxıram ki, Qəderi insan özü təyin edir. Zatiqırıq məsəlesi də odur. Əgər bu mühitdə böyükür, nəsildən-nəsilə keçirir, bu onun qədəri olur. Bir də var ki, qədərdən çıxırsan, özünü dəyişmək istəyirsən. Göylü, mənəcə geni yaranadan da ayrı-ayrı dini təlimlərdir. Din bizə təlqin elədi ki, insan əzəli günahkarıdır. O əzəli günahkarlığı biz içimizdə hiss edədə gəlib bu günde düşdü. Asif Ata da gəlib dedi ki, insanın mənşəyində zatiqırıqlıq yoxdu. O içində Mütłəq gəzdirdir. Bizim üzərimizə düşən odur ki, insan zaman-zaman zatiqırıqlıqdan çıxısin.

**Soylu Atalı:** Qədərlə bağlı sözümüz davam edirəm, sual biçimində. Asif Ata deyir ki, dünya Mənadan yaranıb. Mənadan yaranan gördüyüümüz bizim planetimiz. Bu planetdə ağaç yaranmalıdır, çay yaranmalıdır, insan yaranmalıdır. Yaranmaya biler? Yox. Bu təyin olunur. Yaranmaya bilməz. Sən bu Qədəri poza bilmirsən. Doğuluş var, Qədərdi, sən bunu poza bilmirsən. Yarananın ölümü var, poza bilmirsən. Qədərdi vərilib. Dində Allah deyir Qədər vermişəm. Mən də bu Qədərə inanmaliyam, inanmamaliyam?

**Nurtəkin:** Bizim fəlsəfəmizə görə, doğuluş ve ölüm bizdən asılı deyil. Amma doğuluşla ölümə qədərki həyat bizdən asılıdır. Bedən insanı yarı yolda qoya biler. Əgər Qədər odursa, mən o qədərdən çıxa bilmirəm. Amma necə yaşamaq, o, artıq məndən asılı bir şeydir.

**Soylu Atalı:** Yəni Qəza sənlikdir, Qədər sənlik deyil. Suflər də deyir ki, Qəza Allahlıq deyil, Qədər Allahlıqdır.

**Nicat Mübariz:** Baxır Qədəre

hansı aspektdən yanaşırsan. Məsələn, doğulmaq. Bu, insanın Qədəridir. Yəni istəsen de, istəməsen də artım təbii yoldur, bu cür baş verir. Bir də var ki, sənin başına gələn hər hansı bir hadisə. Bu başqa bir şeydir.

**İsa Mehdioglu:** Onda bu suali da qoşaq. Allah var, ya yox, O necədir?

.....

**Soylu Atalı:** Din deyir ki, Qəza-Qədər Allahdandır. Suflər deyir ki, Qədər Allahdandır, Qəza Allahdan deyil. Bəs sən nə deyirsən?

**Nurtəkin:** Mənə elə gəlir ki, buna cavab verdim.

**Soylu Atalı:** Bəlkə başqa cavab vermək istəyənlər var?

**İsa müəllim:** Ata deyir ki, məni təbiət yaratdı. Heyvan kimi yaratdı, sonra tədricən insan oldum?

**Soylu Atalı:** Fiziki olaraq yox, yəni "meymündən dönüb adam oldum" yox. Yəni heyvan dönüb insan olmadı.

**İsa Mehdioglu:** Din də deyir ki, adamı təbiət yaratdı. Onda bu ikisini seçək. Məsələn, torpaq nədir - təbiətdir, su nədir - təbiətdir. Quran da deyir ki, Allah insanı qoxumuş, köhnəlmış palçıqdan yaratdı. Bu kəlmə Tövratda da var, o birilərində də. Əgər palçıqdan, sudan yaratdisa, burlar elə təbiətdir də. Din Allahı insan səviyyəsində görür. Bütün dinlər deyir ki, insan nə cürdüşə, Allah da odur. Tövrat deyir ki, Allah Adəm atanı yaratdı və öz ruhundan ona verdi, özünə oxşatdı. Zaburu götürsək, Bhaqavatgitada da Allah göydən yerə enir seçdiyinin yanına, ona təhlükə edir. Zərdüstdə də bu var. Və bir az da Tövratda var. Nə incildə, nə Quranda yoxdu. Əgər yerə enir, insanlarla səhəbət edirse, demək bu insandır. Quran da deyir ki, Allah bir nurdur. Allah nurdusa, nur nə olan seydir? Buddizim deyir, Allah böyük bir enerjidir. Enerji də nurdur. Allah elə böyük enerjidir ki, kainat onun rehberliyindədir. Bu boyda varlıq insan ola bilməz. Suflər nə deyir? Allah-tala bir enerjidir, yəni nurdur. Amma bu nur insanın fealiyyətində öz varlığını birçə dəfə verir, o da doğulanda. Ondan sonra insan fealiyyətində öz ağını hər şeydən üstün tutmalıdır. Ağıl vasitəsiyle, cahillikdən tədricən kamilliyyə doğru getməlidir. Kamilliyyə doğru getdikcə Tanrıya yaxınlaşır. O vaxta qədər yaxınlaşır ki, artıq Tanrıda əriyir. Məsələn, Mənsur Həllac deyir ki, Haqq mənəm, Haqq məndədir.

Sonra burda deyilir ki, insan və cəmiyyət. İnsan necə yarandı? Qədim türklərin bir əfsanəsi var. Çok hayif ki, bu mif dinə düşməyib. Niye düşməyib,

çünki türk xalqının özünün dini yoxdur. Biz özgələrin dininin altındayıq. Özgə xalqlar da öz mifologiyasını bize yerləşdirir. Quranda deyilir ki, Allah insanı palçıqdan yaratdı, ona yuxu verdi, onun qabırğasını çıxardıb qadını yaratdı. Yuxudan ayılanda gördü ki, yanında qadın var, bundan sonra onlar insanları dünyaya gətirdilər. Bu, qədim Misir əfsanəsidir. Misir fironlarının sarayında divarlarında bu yazılıb. Tövrat yazdı, oradan da Quran yazdı özünə. Qədim türklərin əfsanəsinə fikir verəndə, elə gelib Atanın dediyinə çıxır. Türk əfsanəsi nə deyir, bizim 4 ünsürümüz var - Su, Hava, Torpaq, Günəş. İnsanın yaranmasını necə təsvir edir? Cansız yere Tanrı hökm elədi. Günəş hökm elədi ki, Yeri dirilt. Günəş özü bir varlıqdır. Günəş öz istiliyini Yerə saldı, Yeri cana gətirdi, Yerdən buxar qalxdı. Novruz bayramında ocaq Günəşdi, torpaqla birlikdə yeri cana gətirir. Bu ikisinin birləşməsindən buxar-hava əmələ geldi. Bulud tutdu Yerlə Günəşin arasını, onlar bir-birindən ayrı yaşaya bilməz. Tanrı enerjisi özünün şimşek qamçısı ilə çalxaladı, su ələdi Yera. Yerdə sel-su bollaşdı, Yerdə palçıqlı sular əmələ geldi, palçıqlı sular çökəklərə doldu, dənizlər oldu, mağaralara doldu. Yağış kəsəndən sonra Günəş çıxdı, Günəş palçığı qızdırıldı, palçıqdan canlılar əmələ geldi, axırdı da palçıqdan insan əmələ geldi. Bizim qədim türklərin mifologiyasında bu var. Haraya yozursan yoz, insan təbiətdən yaranıb. Tanrı o qədər böyükdür ki, o heç vaxt insanla danışmaz. Çünki o enerjidir, elə enerjidir ki, kainatı o saxlayır.

**Nicat Mübariz:** Allah şüurludur?

**İsa Müəllim:** Bayaq nə dedik, enerji şüurludur? Amma enerji ilə biz yaşayıraq. Baxır, bu saat biz canlı varlıq, gətir yoxla, məndə biotok var. Biz enerji ilə yaşayıraq.

**Soylu Atalı:** Isa müəllim, mifologiya mifologiyadır, həqiqət deyil. Həqiqət axtarışları üçün mifologiyanın rolü var, ancaq özü birbaşa fakt deyil. O ki, qaldı Tanrı-enerji məsələsinə, Tanrıni enerji sayan baxışlar var. Ancaq Mütłəq enerji ola bilməz. Enerji maddidir, o ölçüle bilir, onun ölçü vahidi var. Enerji Mütłəqin təzahüründür, özü deyil. Mütłəq, adı çəkilənlərdən heç biri deyil. Yəni nə Allahdır, nə Tanrı. Nə də enerji deyil. Bu tamam fəqli Baxışdır. Məna dönyanın ağası deyil, bənnası deyil, enerjisi deyil, ahəngidir, nizamıdır - daxili Qüdrətidir.

*(Burada mətni ixtisarla təqdim etdik)*

# İnamın Öz Günsərəsi, İlsərəsi və Əlifbəsi var

**M**iladdan 3000 il əvvəl qədim əcdadlarımız ay təqviminin əsasını qoydular. Sonralar bir çox təqvimlər yarandı: As-tek, Maya, Qriqori, Yuli, Miladi, Hicri-Qəməri və s. Vaxtin hesablanmasında müxtəliflik daha çox ilin başlangıcını nə vaxtdan hesablamaqla və dini, ictimai-siyasi proseslərlə bağlı idi. Hakimiyətin dəyişməsi, paytaxt şəhərinin əsasının qoyulması, olimpiya oyunlarının keçirilməsi və b.k. hadisələrin əsasında təqvimlər hazırlanırdı. Nəhayət, bu təqvimlər içərisində miladi və hicri-qəməri təqvim həkim mövqə tutdu. Bu da əsasən səmavi dini dünyabaxışlarıla bağlı oldu.

Hər bir dünyabaxış həyatın bütün sahələrinə təsir göstərir: toy-yas qurallarından məişətə qədər təsisiz ötüşmür. Bu baxımdan, Mütləqə İnam Dünyabaxışının da özünəməxsus təqvimi var. Bu təqvim Ata-Ocaq Günsərəsi (təqvimi) adlanır, 1979-cu il, mart ayının 1-dən hesablanır. Bu ılsıra (tarix) İnsanlıq Erasının başlanğıçı sayılır. Aylarda günlərin sayı Miladi təqvimdə olduğu kimidir. Əsas fərq ayların və günlərin adının təbiətin və insanın hali, məhiyyəti ilə bağlı yaranmasındadır: aylar təbiət üstə, günlər hal üstə.

Qısaca olaraq ayların və günlerin mənasını açaq:

Günəş Ayı (mart) - Əzəli, Əbədi İşləqçiliq - təbiətin yenilənməsi anlamındadır.

Çiçək Ayı (aprel) - təbiətin çıçəklənməsi - zəriflik, gözəllik, təmizlik rəmziidir.

İşq Ayı (may) - günün uzanması, təbiətin bolluca işıqlanması, insanın təbiətə münasibətdə fərəhli dolmasının ifadəsi.

Şöle Ayı (iyun) - bu ayda təbiət Günəşin şölesinə qərq olur. İnsanın mənliyində təbiətin insanlaşması - Əsilləşmə səadəti.

Od Ayı (iyul) - bu ay odlu olur. Od - arınma, işıqlanma, saflaşma rəmziidir.

Qürub Ayı (avqust) - yayın



qürub etməsi, sona yaxınlaşması, yay istilərinin payız serinliyi ilə əvəzlənməyə doğru gedidiir. Ruhani mənada təbiət insan xisəltindəki qüssəni, kədəri oyadır. Mənanın yeni təsiri, hali dərk olunur.

Ata Ayı (sentyabr) - sentyabrın 25-i Asif Atanın doğulduğu gündür. Ocaq Ataya səcdə üzərinde qurulub

Xəzan Ayı (oktyabr) - yarpaqların saralması və tökülməsi. Təbiətin hali yeni mərhələyə keçir.

Yağış Ayı (noyabr) - adətən noyabrda yağış çox yağır. Bunu kədər-fərəh qarışq duyğu bolluğu, duyğu yağışı mənasında da anlamaq olar.

Sərt Ayı (dekabr) - adından

göründüyü kimi, havanın sərtləşməsi, quru və kəskin mühitin başlanmasıdır.

Qar Ayı (yanvar) - yanvarda qar yağır. Qar təmizlik rəmziidir. Təbiətin saflaşması başlayır.

Köçəri Ayı (fevral) - ilin başa çatması və köcməsi anlamındadır.

Həftənin günləri aşağıdakı ardıcılıqla səciyyələnir:

- I. Arzu (Bazar ertəsi)
- II. Ümid (Çərşənbə axşamı)
- III. Dözüm (Çərşənbə)
- IV. Mərhəm (Cümə axşamı)
- V. Qismət (Cümə)
- VI. Murad (Şənbə)
- VII. İnam (Bazar)

İsanın bütün halları Arzudan başlanır. Arzudan ümid yaranır. Ümid dözüm tələb edir. Dözüm Mərhəm yaradır. Mərhəmdən Qi-smət yaranır, yeni Aqibətdə yenilənmə başlayır. Bu, dinin qismətçilik anlayışı ilə bağlı deyil. Aqibət bütövləşir, Murad hasil olur. Murada yetmək İnam yaradır. İnamla həftə başa vurulur.

(ardı səh.24-də)

(Əvvəli səh. 23-də)

Təqvimin (yuxarıda vurguladığımız kimi, biz buna "Günsərə" deyirik) əsas məqsədi ayların, günlərin mənalananmasıdır və bu mənanın insanlara təsir etməsidir. Bu Günsərə insanların ciyinənə yük qoyur. Gərək insan aylarını təbiətlə dolu, təbiətin mənasına doğma keçirsin. Elepə də günlə-

rin Arzuyla başlayıb İnamla bitməsi İnsanın ciyinə qoyulan məsuliyyət yüküdür. Gərək insanın düşüncəsi və əməlleri təmiz olsun - təbiət kimi. Bu mənada Ocaq Günsərəsi (təqvim) həm də əxlaq tələbidir.

Günsərəda Ocağın tarixi, saatı bəlli olan tədbirləri - Mərasimlər və Bayramlar (İnsanlıq, Xəlqilik, Şərqilik, Bəşərilik) öz əksini tapır.

Ocaq Günsərəsiyle 24-cü ildə Atanın bu istəyi həyata keçdi və Qədim türk yazısı olan Orxon-Yenisey yazıları əsasında çağdaş Ocaq-türk əlifbası biçimləndirilib işlədilməyə başladı. Bu əlifbanı bugünün yazı-qrafika tələblərinə cavab verən mükəmməl bir yazı sistemi sayıraq.

"Ədəbi-bədii, elmi əsərlərini, tarixini və s. cürbəcür əlifbalarda yazmış, yüzillərlə özünü ruhuna,

# İnamın öz Günsərəsi, İləsirəsi və əlifbası var

Latın	Ocaq-Türk abe'si	Latın	Ocaq-Türk abe'si	Latın	Ocaq-Türk abe'si	Latın	Ocaq-Türk abe'si
A	Ճ	K	Ճ	S	Ճ	U	Ճ
D	Ճ	K'	Ճ	L	Ճ	N	Ճ
H	Ճ	R	Ճ	B	Ճ	Ğ	Ճ
İ	Ճ	C	Ճ	P	1	J	Ճ
M	Ճ	Ç	Ճ	G	Ճ	Z	Ճ
V	Ճ	Ö	1	T	Ճ	Ə	Ճ
Y	Ճ	Ü	1	X	Ճ	E	Ճ
F	1	Ş	Ճ	O	Ճ	Q	Ճ
I	Ճ						

www.asifataocagi.com  
bilgi@asifataocagi.com

Güneş (Mart)	Çiçək (April)	İşığı (May)	Söyü (Iyun)	Od (İyul)	Qırıtb (Avqust)
Arzu 5 12 19 26	2 9 16 23 30	7 14 21 28	4 11 18 25	2 9 16 23 30	6 13 20 27
Ümid 6 13 20 27	3 10 17 24 31	1 8 15 22 29	5 12 19 26	3 10 17 24 31	7 14 21 28
Dözlüm 7 14 21 28	4 11 18 25	2 9 16 23 30	6 13 20 27	4 11 18 25	5 12 19 22
Mərhəm 8 15 22 29	5 12 19 26	3 10 17 24 31	7 14 21 28	5 12 19 26	2 9 16 23 30
Qışmat 9 16 23 30	6 13 20 27	4 11 18 25	1 8 15 22 29	6 13 20 27	3 10 17 24 31
Murad 3 10 17 24 31	7 14 21 28	5 12 19 26	2 9 16 23 30	7 14 21 28	4 11 18 25
İnam 4 11 18 25	18 15 22 29	6 13 20 27	3 10 17 24	18 15 22 29	5 12 19 26

## İnam Evi İli - 34

Ata (Sentyabr)	Xəzən (Oktabr)	Yağış (Noyabr)	Sərt (Dekabr)	Qar (Yanvar)	Köçəri (Fevral)
Arzu 3 10 17 24	1 8 15 22 29	5 12 19 26	3 10 17 24 31	7 14 21 28	4 11 18 25
Ümid 4 11 18 25	2 9 16 23 30	6 13 20 27	4 11 18 25	1 8 15 22 29	5 12 19 26
Dözlüm 5 12 19 26	3 10 17 24 31	7 14 21 28	5 12 19 26	2 9 16 23 30	6 13 20 27
Mərhəm 6 13 20 27	4 11 18 25	1 8 15 22 29	6 13 20 27	3 10 17 24 31	7 14 21 28
Qışmat 7 14 21 28	5 12 19 26	2 9 16 23 30	7 14 21 28	4 11 18 25	1 8 15 22
Murad 8 15 22 29	6 13 20 27	3 10 17 24	1 8 15 22 29	5 12 19 26	2 9 16 23
İnam 9 16 23 30	7 14 21 28	4 11 18 25	2 9 16 23 30	6 13 20 27	3 10 17 24

## Asif Ata Ocağıının özəl buraxılışı

12 Sərt Ayı, 35-il.  
(12.12.2013)

**Buraxılışa məsul:**  
Göylü Atalı

**Tel.:** (051) 585 56 97;  
(055) 565 36 97;  
(050) 527 70 50

**www.asifataocagi.com**  
**www.turkel-aq.org**

**E-mail:** goylum@mail.ru  
soyluatali@mail.ru

Ocağın ildə 7 mərasimi, 2 mərasim-törəni, 4 Bayramı (bunların tarixi bellidir), ayda bir dəfə hər Ailənin "Ailə Günü" mərasimi, "Qutsal Öyrənəm Günü" (bunların isə vaxtını Ocaqçılar özləri təyin edirlər) keçirilir.

Mütləqə İnam Ocağı xalqımızın mahiyyətinə uyğun yaşamının gerçəkləşməsi üçün eyni zamanda əlifba təqdim edir. Asif Ata əlifbaya xüsusi önem verirdi: "Dövlətin öz əlifbasının olması onun ictimai-siyasi inkişafına dəlalet edir. Əlifbanın olmaması bütöv tarixin olmamasıdır". Asif Ata türkün öz əlifbasının olmamasını son dərəcə ciddi məsələ sayaraq, Ocaqçıların "Türk əlifbasının yaranmasında" iştirakını arzulayırırdı.

dilinə yad ünsürlərlə ifadə etmiş xalqımız nəhayət, öz dəyərinə, Sibir çöllərində itib-batan əvəzsiz yaradıcılığına yiye durmalıdır. Dünyanın indiki siyasi-ictimai durumunda kirilin, ərəbin, ya qeyri-sinin yenidən qayıtmayacağına, beləliklə də daha bir (və ya bir neçə) nəslin özündən öncəkilərdən qoparılmayacağına heç kəs zəmanət vera bilməz. Bu yönətə təkrarlana biləcək hər hansı növbəti təhlükəni önleməyin bircə yolu var: öz əlifbamızı - mükəmməl, elmi əsasa və anlama söyklənən yaradıcılığımızı tanımlı və sahib çıxmalyıq" (İ. Atalı).

Bu gün Mütləqə İnam Ocağı bu əlifbada sərbəst yazıp oxuyur, kitablar dərc edir.

Atamız Var olsun!

**Göylü Atalı**



























































